



Münasibətlərimiz bir örnekdir

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" prinsipi üzrə inkişaf etdiyini və bunun bir nümunə olduğunu vurğuladı. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını dedi.

Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğuladı.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana gös-

Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 24 saatdan da az bir müddətdə həyata keçirdiyi anti-terror tədbirləri zamanı oramızda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğunu, suverenliyimizin tam bərpa olunduğunu vurğulandı.



tərtdi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı

Qüvvələrində yeni islahatların aparıldığını dedi, ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd etdi və büt-

tün bunların ötən ilin sentyabrında keçirilmiş anti-terror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirdi.

Azərbaycan daha işıqlı olur

Son 20 ildə ölkədə 71 yeni elektrik stansiyası istifadəyə verilib

Ölkəmizdə enerji sektorunun inkişafı prioritet təşkil edən sahələrdən biridir. Bunun nəticəsidir ki, yaxın keçmişdə elektrik enerjisi qıtlığı yaşayan Azərbaycanın artıq bütün şəhər və kəndləri nura boyanıb. Biz hətta dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və onun Avropaya da ixracını planlaşdırırıq.

Hazırda bütün dünyada bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yönəldilib. Azərbaycanda da bu sahədə ardıcıl iş aparılır və artıq bir neçə layihə uğurla həyata keçirilir. Bununla bə- lə, ənənəvi enerji də unudulmur.

İnfrastruktur layihələrinin icrası olaraq son dövrdə ölkənin ümumi elektrik enerjisi sistemində daxil olan yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib, mövcud yarımstansiyalar yenidən qurulub və yeniləri inşa edilib. Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur. Son 20 ildə Azərbaycanda ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilib.

→ 8

Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan "dəyirmi masa" keçirilib



Maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd Şərqi ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, aktivliyinin və məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə yönəlmis layihələrin müzakirəsindən ibarət olub.

→ 7

Əl əməyindən innovativ iqtisadiyyata qədər yol gələn Azərbaycan sənayesi

İndi bu sənaye özünün dördüncü inqilabı ərəfəsindədir

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Hələ 1848-ci ildə dünyada ilk dəfə Bakıda sənaye üsulu ilə neft çıxarılıb. Bu, həm də Azərbaycanda sənayeləş-

mənin başlanğıcı hesab olunur. Dünyada ilk neftayırma zavodu və neft tankeri də Azərbaycanda istifadəyə verilib. 1900-cü ildə Azərbaycan neft hasilatına görə dünyada birinci olub və Bakı neft mərkəzi kimi tarixə düşüb.

→ 8

AŞPA-da qəbul olunmuş qərar əsassızdır və böhtandır

Ədalət prinsiplərinə zidd addımlar atmaq Avropa Şurasını nüfuzdan salır

→ 5

Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur

Fransa və Almaniyanın əlində alətə çevrilən bu təşkilat yalnız onların sifarişlərini yerinə yetirir

→ 5

AŞPA aldığı sifarişləri icra edir

Münafiqə dövründə Fransanın Ermənistanı silahlandırmasının, bu ölkəyə vəkiliyyət etməsinin əsas səbəbi də ermənilərə sevgisindən yox, öz çirkin məqsədləri üçün istifadə etmək niyyətindəndir. İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana qarşı hər cür planlar quran rəsmi Paris diplomatik masalarda məğlubiyyətin acısını daddıqdan sonra Er-

mənistanı yenidən silahlandıraraq, revanşa hazırlamağa çalışdı. İllərlə Fransanın və digər dövlətlərin fitnəkar planlarının qurbanı olub, əziyyət çəkən Qarabağın erməni əhalisi isə mənasız müharibələrdən, didişmələrdən yorularaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı və Qarabağda yaradılan qondarma separatçı rejimin rəhbərlərinin təzyiği ilə Qarabağı tərk etdilər.

→ 5

Davamlı inkişaf, möhtəşəm quruculuq, böyük Zəfər

Xəzərin nəhəngi



"Zərifə Əliyeva" gəmisi dünyanın ən böyük gölünün ən müasir yük bərəsidir

Diqqət!
Bütün heyət üzvləri mövqelərə!
Yoxlamaları tamamlayın!
Arxa kəndlərləri yığın!
Dəmir yolu körpüsünü qaldırın!
Ön kəndlərləri alın!
Hərəkətə başlayırıq...
Teleqrafların hər ikisi 20 irəl!
Körpünü keçdik, kanala giriş...
Sükən 5 sağa, kurs 200 dərəcə...
Yolumuz açıq, səfərimiz uğurlu olsun...

...Dünyanın ən böyük gölünün nəhəng gəmi-bərəsi, mərhum akademik Zərifə xanım Əliyevanın adı daşıyan gəmi-miz Ələt Beynəlxalq Dəniz Ticarət Limanından Qazaxistanın Kuruk limanına doğru növbəti səfərinə çıxır...

Gəmi ilə uzaq səyahətimiz başlayır. Qarşıda mavi Xəzər-də Kuruk limanına qədər dənizlərimiz təxminən 250 mil, yəni 463 kilometrlik yolumuz var.

Bərə ay işığının dənizin sinəsində acağı qızıl rəngli çığırla yavaş-yavaş Xəzərin dərindənliklərinə doğru hərəkət edir. Kənardan baxan insana elə gəlir ki, nəhəng gəmi sadəcə aram-aram sahiləndən uzaqlaşır. Əslində isə hər şey gördüyü kimi deyil...

→ 10

Hədəf Azərbaycanın bütövlüyü, suverenliyi və Qarabağdır

AŞPA-nın ölkəmizə bu cılız davranışı heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan güclü dövlətdir, regionun lideri, dünya, o cümlədən Avropa üçün son dərəcə əhəmiyyətli və faydalı ölkə kimi əlaqələrinin, imkanlarını gündən-günə genişləndirməkdədir. Heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə və təhdid dili ilə danışa bilməz. Ağah olsunlar ki, Azərbaycan öz müstəqil və suveren siyasətini bundan sonra da uğurla davam etdirəcək. Ölkəmizə qarşı Avropada başladılan bu sistemli fəaliyyətə baxmayaraq, Azərbaycan siyasətində və mövqeyində hər hansı dəyişiklik etmək fikrində deyil. Azərbaycanın siyasəti isə, eləcə də ölkəmizin milli maraqlarına və beynəlxalq hüquq normalarına əsaslanır.

Həm AŞPA-ya, həm də Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurasına və Fransa, Almaniya kimi ölkələrə məlum olsun ki, istəsələr də, istəməsələr də Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqları qəbul etməyə məcbur olacaqlar. Azərbaycan haqq və ədalətə söykənən tam müstəqil siyasət həyata keçirir. Onların Azərbaycan əleyhinə səsləndirdikləri boş fikirlərin, irəlilədikləri yersiz təşəbbüslərin, qəbul etdikləri mənasız qərarların heç bir nəticəsi olmayacaq. AŞPA və digər eyni mövqedə olan təşkilatlar və dövlətlər Azərbaycanın regional və global əhəmiyyətini dərk etməlidirlər. Anlamalıdırlar ki, Azərbaycan onlara daha çox lazımdır.

→ 4

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Şirinov Natiq Telman oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Əliyev Vüqar İsmayıl oğlu - Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Cahangirov Anar Niyaz oğlu - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Aşurlu Kənan Məhərrəm oğlu - "Azərterminalkompleks" Birliyinin direktoru.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2024-cü il

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına təltif edilsinlər:

"Tərəqqi" medalı ilə

Quliyev Rauf Zahid oğlu
Novruzov Qulu Novruz oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Abazorova Kəmalə İntiqam qızı
Babayev Xəyyam Qufran oğlu
Əhədov Cavidan Zahid oğlu
Əzizov Akif Asif oğlu
Xəlilov İlah Arif oğlu
Xudavərdiyev Elxan Cahangir oğlu
Qəhrəmanov Elnur Rövşən oğlu
Məmmədov Etibar Musa oğlu
Məmmədov Namiq Yaqub oğlu
Nağıyev Samir Sabir oğlu
Novruzov Namiq Heydər oğlu
Orucov Elvin Səfər oğlu
Salmanov Rəşad Arif oğlu.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2024-cü il

İ.Ə.Mustafayevin Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2024-cü il

X.A.Ağalarovun Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2024-cü il

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Səfərbətlilik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov yanvarın 26-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Neftçala, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib. Qəbulda 17 vətəndaşın müraciəti dinlənib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, tibbi şəhadətləndirmə və sair məsələlərə bağlı müraciət ediblər. Xidmət rəisi Mürsəl İbrahimov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir hissəsi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur



Yanvarın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildiren Milli Məclisin Sədri onun Türkiyə Respublikasının milli müdafiə naziri olduğu vaxt həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana səfərlərini xatırlayıb, bu gün isə qonağın parlament üzvü kimi Azərbaycana səfər etdiyini deyib. Sahibə Qafarova

Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin Sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasında münasibətlərin dünyada bənzəri yoxdur.

Dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma omlaqla yanaşı, həm də müttəfiqlərdir. Bu baxımdan imzalanmış Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni hədəf və istiqamətləri müəyyən edib. Bu sonadın parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə

müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur.

Milli Məclisin Sədri bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Milli Məclisdə çıxış edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın nitqində ölkələrimizin birliyi məsələsi mühüm yer tutmuşdu.

Spiker söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə məlumat verib.

Səmimi görüş üçün minnətdarlığını bildiren Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiya-

sının sədri Hulusi Akar iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışdı. TBMM-in komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın öz suverenliyini tam bərpa etməsi, bayrağının bütün əraziyə dalğalanması Türkiyə üçün də qürurvericidir. Hulusi Akar torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbiçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini diqqətlə çatdırıb. O qeyd edib ki, təkə Türkiyə və Azərbaycan arasında deyil, bütün türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi vacibdir. Qonaq bu baxımdan parlament diplomatiyasının vacibliyini qeyd edib. O, TBMM Sədri Numan Kurtulmuşun Azərbaycana,

Milli Məclisin Sədri Sahibə Qafarovanın isə Türkiyəyə səfərlərini xatırladaraq, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışıq TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması növbəti region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirəcək.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlərə də fikir mübadiləsi aparılıb.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Hər zaman bir-birimizin yanında

Yanvarın 29-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qonaqları salamlayaraq, Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisdə görməkdən məmnuniyyətini ifadə edib. O bildirib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında inkişaf edir.



Komitə sədri minnətdarlıq hissi ilə vurğulayıb ki, Türkiyə dövləti və xalqı Ermənistanın işğalına uğrayan Azərbaycanın haqqını həmişə və hər yerdə müdafiə edib, xüsusən də bu işğal son qoyan 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən biza hər cür siyasi, monəvi və diplomatik dəstəyini göstərib.

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyənin yaxından iştirakına uğrayan Azərbaycanın haqqını həmişə və hər yerdə müdafiə edib, xüsusən də bu işğal son qoyan 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən biza hər cür siyasi, monəvi və diplomatik dəstəyini göstərib.

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar dost və qardaş ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində əldə olunan uğurlardan bəhs edib. O qeyd edib ki, Azərbaycan və Türkiyə həm sənəvi, həm də kədərli günlərdə daim bir-birinin yanında. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı

zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.

Hulusi Akar bildirib ki, qardaşlıq Azərbaycan Ordusunun işğala son qoyması və suverenliyimizi tam təmin etməsi tarixi əhəmiyyət daşıyır. O, bu tarixi hadisənin Azərbaycanın qarşısında açdığı perspektivlərdən danışdı, bu baxımdan Azərbaycanla Er-

mənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin rifahına və firavanlığına xidmət edəcəyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Hikmət Məmmədov, Əminə Ağazadə, Kamal Cəfərov, Arzu Nağıyev və Nizami Səfərov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Refik Özen, Mehmed Ali Çelebi, Fevzi Berdibek, Özgür Ceylan, Metin İlhan, Zuhal Karakoç Dora, Dursun Ataş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənir



layıb. O, Azərbaycanın regionda sülh və əmin-amanlığın tərəfdarı olduğunu, lakin buna maneçilik törətdiyini və bu maneələrə qarşı lazımı addımların atıldığını söyləyib.

Səməd Seyidov Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirdi. O, bugünlərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumun iclasında bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa

etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərib. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlıq və təşkilatda iştirakını dayandırmaq qərarına gəlib. Səməd Seyidov Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkürünü ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edərək, ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafdan məmnunluğunu bildirdi. Qonaq səfər zamanı keçirdiyi görüşlərdən, aparılan danı-

şılardan razılıqla söhbət açıb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişaf etdiyini söyləyib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənməsinə əminliyini ifadə edib.

Hulusi Akar parlamentlərarası əlaqələrin əhəmiyyətindən, deputatlarımızın ikitərəfli, o cümlədən komitələr arasında, habelə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığından bəhs edib. O, Türk Dövlətləri Parlament Assambleyasında əlaqələrin genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Qonaq Azərbaycan ərazilərinin 30 il ərzində işğal dövründə Türkiyə dövlətinin və xalqının narahatçılıq keçirdiyini və 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsinə qürur duyduqlarını söyləyib. O, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin edilməsində, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Sabir Rüstəmcanlı, Sevinc Fətəliyeva, Cavanşir Fevziyev, Nəsim Məhəməliyev, Sahib Aliyev, Asim Mollazadə, Ramil Həsən, Rasim Musabəyov, Nigar Arpadarai, Sevil Mikayılova çıxış edərək əlaqələrimizin tarixi və bugünü, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini açıqlayıb.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin deputatları Refik Özen, Mehmed Ali Çelebi, Fevzi Berdibek, Özgür Ceylan, Metin İlhan, Zuhal Dora, Dursun Ataş, Didem Hastürk, Volkan Durmaz, Gencehan Babış, Muhammed Akkırax, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

TBMM-in nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət edib

Yanvarın 29-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbə-sindən verilən məlumata görə, sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadiq-quruculuq işləri barədə məlumat verilib.



Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub.



Ziyarət zamanı nümayəndə heyətinin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və digər rəsmi şəxslər müşayiət ediblər.

"Azərbaycan"

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yüksələn xətlə inkişafdadır



Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov sabiq homkarını yenidən ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildiren deputat belə səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hulusi Akarla görüşüb

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və Qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnunluqla vurğulayıb və qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafı üçün vacibliyini qeyd edib.

Nazir, həmçinin Azərbaycanın və Türkiyənin dövlət qurumları arasında intensiv işi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.



Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hulusi Akar ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin perspektivlərindən məmnunluğunu ifadə edib. Komissiya sədri, həmçinin Azərbaycanın Türkiyənin müdafiə sənayesinin imkanlarından yararlanmasını üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli

S/n	Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri	Qəbulu keçiriləcək şəhər, rayon	Əhatə olunan şəhər və rayonlar	Qəbulu keçiriləcək gün
1.	Gənclər və idman naziri Fərid Qayıbov	Kürdəmir	Kürdəmir, Ucar, Zərdab	01
2.	Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli	Şamaxı	Şamaxı, Ağsu, İsmayilli, Qobustan	02
3.	Baş prokuror Kamran Əliyev	Saatlı	Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl	09
4.	Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev	İsmayilli	İsmayilli, Ağsu	09
5.	Energetika naziri Pərviz Şahbazov	Ağdaş	Ağdaş, Yevlax, Bərdə, Göyçay, Ucar, Zərdab, Qəbələ	09
6.	Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev	Xaçmaz	Xaçmaz, Quba, Qusar	09
7.	"Azərbaycanın Təhlükəsizlik və Səfərbərlik Agentliyi" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev	Siyəzən	Siyəzən, Şabran, Xızı	09
8.	Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı	Xaçmaz	Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən	14
9.	Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov	Masallı	Masallı, Yardımlı	15
10.	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova	Füzuli (Horadiz şəhəri)	Füzuli, Beyləqan, Xocavənd	16
11.	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov	Salyan	Salyan, Neftçala	16
12.	Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov	Naftalan	Naftalan, Goranboy, Xocalı	16
13.	"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev	Bərdə	Bərdə, Tərtər	19
14.	Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev	Ağdaş	Ağdaş, Ağsu, Kürdəmir	21
15.	"Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov	Masallı	Masallı, Yardımlı	21
16.	Daxili işlər naziri Vilayət Eyvazov	Saatlı	Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Xocavənd	22
17.	Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağirov	Sumqayıt	Sumqayıt, Abşeron, Qubadlı	22
18.	Dövlət Səhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev	Yevlax	Yevlax, Mingəçevir, Naftalan, Goranboy, Xocalı	22
19.	Elm və təhsil naziri Emin Əmrullayev	Beyləqan	Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd	23
20.	Ədliyyə naziri Fikrət Məmmədov	Ucar	Ucar, Zərdab, Kürdəmir	23
21.	İqtisadiyyat naziri Mikayıl Cəbrayıl	Cəlilabad	Cəlilabad, Masallı, Lerik, Yardımlı	23
22.	Kənd təsərrüfatı naziri Məcnun Məmmədov	Bərdə	Bərdə, Tərtər	23
23.	Mədəniyyət naziri Adil Kərimli	Salyan	Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala	23
24.	Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov	Saatlı	Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd	23
25.	İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev	Abşeron	Abşeron, Xızı, Zəngilan	23
26.	Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev	İmişli	İmişli, Beyləqan	28
27.	Fövqəladə hallar naziri Kəmaləddin Heydərov	Yardımlı	Yardımlı, Masallı	28

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

XİN: Ermənistan baş nazirinin açıqlaması bölgənin gələcək inkişafına və tərəqqisinə maneçilikdir

Ermənistanın baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərə-rası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdə fikir yayındırmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş nazirinin "ordu" günündə səslən-

dirdiyi fikirlərə dair yerli medianın sualına cavabında bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqla-

rı məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbul edilməzdir. Ermənistanın 30 il ərzində möhür tərəf olduğu ərazi bütövlüyü və suverenliyimiz tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu, Azərbaycana qarşı təcavüz törətdiyi, ərazilərimizin işğal müddətində öksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəmə məlumdur.

"Qeyd edilənləri, habelə baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəmizin ciddi hərbi təhlükəyə məruz qaldığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarüki müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir.

Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistanın da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir", - deyər Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, yanvarın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan "ordu" günü ilə əlaqədar çıxışı zamanı, ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamığı təklif etdiklərini bildirib.

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Tarixinin ən qüdrətli Azərbaycanı bu gün dünyada tam müstəqil siyasət yürüdü, etibarlı tərəfdaş kimi qəbul olunur. Bu amil son 20 ildə ölkənin beynəlxalq nüfuzunun getdikcə daha da yüksəlməsini, geosiyasi və geoiktisadi əlaqələrinin şaxələnməsini şərtləndirib. Məhz xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində, yəni Qərblə Şərqlin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə global siyasi-iqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ödəndirə, həm də bu gün müstəsna əhəmiyyətə malikdir.



Bəs Azərbaycana olan münasibət?

Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafehlərin ödənilməsi üçün sülh və əməkdaşlıq mövqeyində Azərbaycanın siyasətini beynəlxalq hüquq normaları və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi əsasında qurub.

Müstəqil siyasət, beynəlxalq təşkilatlarla əməkdaşlıq

Müstəqil xarici siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafehləri qorumağa yönəldilib. Ən əsası, Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq normaları və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi əsasında qurub.

Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafehlərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsəddə xidmət edir. Regional səviyyədə bölgədə əmin-amanlığın və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat-tranzit, əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də xarici siyasətdə müstəsna əhəmiyyətə kösb edir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Bütün bunlarla yanaşı, Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatla üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı inkişaf etdirib. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan milli maraqlarını gerçəkləşdirir.

1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilib, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaradıb, bu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirib. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycanın maliyyə baxımından həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradıb, milli mənafehlərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər reallaşdırıb.

rüldü, nə də hansısa sanksiya tətbiq edildi. Ermənistan BMT qətnamələrinin tələblərini özəxsən yerinə yetirməsinə gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək əlbəttə ki, BMT-nin nüfuzuna ciddi zərbə vurdu. Azərbaycan 27 il bu təşkilatdan ədalət tələb etsə də, heç nə dəyişmədi.

Münaqişənin həllinin nizamlanması istiqamətində yaradılan ATƏT-in Minsk qrupu da tam 26 il Ermənistanın maraqlarına xidmət edən addımlar atdı. Regiona yalnız turist kimi səfər edən həmsədrlər münaqişənin həlli istiqamətində doğru yol göstərə bilmədilər. Müvafiq mandata sahib olan Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayaraq, əksinə, müxtəlif vasitələrlə prosesin uzadılmasına səbəb oldu. Beynəlxalq təşkilatın bu cür yanaşması Ermənistanı işğalçı siyasətini davam etdirməyə sövq etdi. Bu ölkə məhz cəzasızlıq mühitindən yararlanaraq artıq möhv olmuş, tarixi arxivinə gömülmüş status-kvonu saxlamaqla istəyinə nail olurdu. Həttə istəyi vaxt öl-

fər ədaləti bərpə edərək Azərbaycanın gücünü-qüdrətini bir daha dünyaya göstərdi. Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin 30 il yaxın müddətdə həll edə bilmədiyi, bəlkə də etmək istəmədiyi bir problemi kökündən həll etdi. Sözügedən hadisə BMT-nin əsas qoyulandan bəri dünyada ilk dəfə idi baş verdi.

2023-cü ilin sentyabrında isə Azərbaycan öz ərazilərində bütün beynəlxalq normalara uyğun anti-terror tədbirləri həyata keçirməklə suverenliyini, ərazi bütövlüyünü təmin edərək Qarabağdakı qondarma terror rejimi və 200 illik erməni avontürasını möhv edib, "böyük Ermənistan" xülyasının üstündən xətt çəkdi.

Cənubi Qafqazda yeni reallıqlar yarandı və Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar başlandı. Amma bütün bunlar regionda marağı olan bəzi qüvvələrə sərf etmədiyi üçün yə-nə də tərxiatlarla start verildi. Son bir ildə baş verən proseslər də gös-

yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet istiqamətini "ermənilər silahlı" şəkil edib. Bu təşkilat digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik "Laçın dəhlizinin blokada alınması"nı qıyanan, eləcə də "Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı"nı pisləyən qətnamələr qəbul etdi.

Amma Ermənistan rəhbərliyi bir dəfə də olsun açıqlama verib bu prosesi "etnik təmizləmə" adlandırmadı. Hətta rəsmi İrəvan anti-terror tədbirləri zamanı sadə ermənilərə qarşı zorakılıq hallarının qeydə alınmadığını bildirdi. Yəni Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinə qarşı hə-nə də tərxiatlarla start verildi. Son bir ildə baş verən proseslər də gös-

çünki hər cəhətdən burada böyük söz sahibi odur, iştirakı olmadan heç bir layihə ərəsəyə gələ bilməz.

Daha sonra Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel ölkəmizi əsaslı ittiham etməyə başladı və nəhayət, AŞPA-nın son oyunu belə təsvir etdi ki, Avropada Azərbaycana qarşı sanki "səlib yürüşü"no çıxmaq qərarı verilib.

AŞPA nəhayət ki, 2024-cü ilin başlanğıcında Fransa və Almaniya kimi dövlətlərin əlində alətə çevrildiyini rəsmən təsdiqlədi. Çünki Azərbaycanın separatizmin kökünü kəsməsindən, işğal aradan qaldırılmasından, ölkənin bütün ərazisində dövlət suverenliyini təmin etməsindən, yurtdan qovulmuş bir milyondan artıq insanın hüquqlarının bərpasından narahatlıq keçirərək əlaqəyə düşən bu təşkilat növbəti dəfə Azərbaycanın səsini dondurmaq kimi mənasız və çirkin təşəbbüsü çıxış etdi. Burada mövcud olan dö-zülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda

silo Fransanın, Almaniyanın, Avropa İttifaqının, onların ideoloji və qanunverici rəhbərliyini nümayən AŞPA-ya sanki dərd olub.

Azərbaycan qüdrətlərin, söz və güc mərkəzinə çevrilib və beynəlxalq nüfuzunu getdikcə yüksəlir. Fransa, Almaniya, AŞPA kimi ağa qara deyən üzdənirəq "demokratları" qə-zəbləndirən də elə budur!

AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyi, nümayəndə heyətimizin haqlı qərarı ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qəbul etdiyi bəyanatda da qeyd edildiyi kimi, baş verənlər bu təşkilatın Fransa və Almaniya kimi dövlətlərin xud-bin maraqları üzərində qurulduğunu, onların əlində siyasi təzyiqlərinə çevrildiyini bir daha təsdiqləyir.

Bu Qərb təsisatı Azərbaycana münasibətdə daha riyakar və ikiüzlü mövqə nümayiş etdirir. Regionun hərtərəfli inkişafına geniş imkanlar açan Azərbaycanı hədəf almaq, onun sülh səylərinə süni qəngəllər yaratmaq bu qurumun məkrli və hiyləgər planlarından xəbər verir. Aydın görünür ki, Azərbaycanın gündən-günə inkişafı, artan iqtisadi qüdrəti, tam müstəqil siyasət həyata keçirməsi dünyanın bəzi dövlətlərinə, o cümlədən Fransa və Almaniyanı çox narahət edir. Məhz bu ölkələrin canfəşanlılığı və diktəsi ilə hə-rəkət edən AŞPA anti-Azərbaycan, islamofobiya siyasətini həyata keçirir, ikili standartların tətbiqində baş rolda çıxış edir. Azərbaycana mane olmaq üçün isə müxtəlif çirkin vasitələrlə, xüsusən regional və beynəlxalq təşkilatların əli ilə Azərbaycanın daxili işlərinə qarşımağa cəhd-lər edilir, haqq işinə kölgə salmağa çalışılır, qərəz və bəhtan dolu qərar-lar qəbul olunur. Bu, erməni lobbisindən qidalanan azərbaycanofobiya və islamofobiya təfəkkürlü avropalı deputatların korruptsiya və rüş-vətxor əməllərinin təzahürüdür. Bu cür qərarlarla, əslində, qurumun əsl mahiyyəti ortaya çıxır, dünya ictimaiyyətinin gözündən düşür.

Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, hədəf Azərbaycanın bütövlüyü, suverenliyi və Qarabağdır!

Müəyyən qrupların əqoist maraqlarına xidmət edən AŞPA və Azərbaycanın haqq yolu


Əslində, bunun eyni ssenarinin davamı olduğu hər kəsə aydındır. Çünki AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürürkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə davət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirirsə də, əsas səbəbin Qarabağ azad olunması, suverenliyin tam bərpə edilməsi faktı ilə bərhə bilməməsi, Ermənistan hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Yəni səbəb heç də bu ideyanın "müəllifi", Almaniyanın deputat Frank Şvabenin iddia etdiyi kimi, Azərbaycanın AŞPA müşahidəçiləri sentyabrın 7-də keçiriləcək növbə-dənkonar prezident seçkilərini izlə-məyə davət etməməsi və guya qurumun missiyasını Laçın nəzarət-buraxılış məntəqəsinə buraxılması ilə bağlı deyil, tamamilə başqadır. Əsas səbəb Azərbaycanın son illər-də bir-birinin ardınca mühtəşəm global və regional əhəmiyyətli uğurlar əldə etməsi, nəhəng global layihələrlə reallaşdırılması, dünyanın 5 güc mərkəzinə birləşdirən BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun 30 ildə həll edə bilmə-diyini Azərbaycanın yerinə yetirmə-sidir. Bütün bunlar 2020-ci ilin no-yanbrından indiyədək Qərbin, xüsu-

Həm AŞPA-ya, həm də Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurasına və Fransa, Almaniya kimi ölkələrə məlum olsun ki, istə-sələr də, istəməsələr də Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqları qəbul etməyə məcbur olacaqlar. Azərbaycan haqq və ədalətə söykənən tam müstəqil siyasət həyata keçirir. Onların Azərbaycan əleyhinə səsləndirdikləri boş fikirlərin, irəli sürdükləri yersiz təşəbbüslərin, qəbul etdikləri mənasız qərarların heç bir nəticəsi olmayacaq. AŞPA və digər eyni mövqedə olan təşkilatlar və dövlətlər Azərbaycanın regional və global əhəmiyyətini dərk etməlidirlər. Anlamalıdırlar ki, Azərbaycan onlara hələ çox lazımdır.

Səttar MÖHBALİYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Hədəf Azərbaycanın bütövlüyü, suverenliyi və Qarabağdır



liq modellərinə üstünlük verib. Ölkəmizin yürütdüyü xarici siyasət strategiyası ilk növbədə region və Qərb ölkələri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Çoxvektorlu xarici siyasət kursunu reallaşdırən Azərbaycan bununla özünü müəyyən təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabər hü-quqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olub.

Beynəlxalq təşkilatlarla əməkdaşlığa gəlincə isə deyə bilərik ki, Azərbaycan üzv olduğu qurumlarla hər zaman səmərəli iş modelinə üstünlük verib. Ölkəmizin üzərinə düş-şən vəzifələri, öhdəlikləri necə yerinə yetirməsi həmin qurumların bütün sənədlərində əksini tapıb.

Bəs son 31 ildə bəzi beynəlxalq təsisatlar Azərbaycanın xoş niyyətli təşəbbüslərinə, səmərəli əməkdaşlığına qarşı adekvat cavab verilməmiş?

İlk olaraq başlayaq BMT-dən...

Yarandığı gündən dünyada münaqişə və mübahisəli məsələlərin dinc yolla tənzimlənməsində aparıcı rola malik olan bu təşkilatın qəbul etdiyi istənilən qətnamə və qərarın icrası dərhal həyata keçirilir. Buna Təhlükəsizlik Şurasının Liviyaya dair çıxardığı qətnamənin mü-rəkkəbi qurumması Fransa qırıcı təyyarələrinin somaya qalması, paytaxt Tripolinin bombardman edilməsi və digər faktları misal gətirmək olar. Nədənsə, keçmiş Dağlıq Qarabağ probleminə yanaşmada BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərdən, o cümlədən Fransadan, ABŞ-dən bir çəvikliyi müşahidə edə bilmədik.

Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874, 884 sayılı qətnamələrinin tam 27 il kağız üzərində qalması Azərbaycana olan soyuq münasibətin, ikili standartların real göstiricisi idi. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdu. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha ö-nə çəkmiş, hərbi əməliyyatları son qoyulmasını və erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Lakin nə Ermənistanla qarşı bir tədbir gö-

kədəki daxili ixtişaşları yatırmaq üçün keçmiş cəbhə xəttində atəşkəsi pozaraq Azərbaycanı təxribata çəkirdi. Layiqli cavabını aldıqda isə siyasi şantajla əl atıb Azərbaycanı şərələməyə başlayırdı. "Xristian klubu"na çevrilmiş Avropa təşkilatları da hər zamankı kimi işğalçı ölkənin müdafiəsini şörtlənəndirən bəyanatlar verirdilər. Həmin təşkilatlardan biri də Avropa Şurası idi.

Ümumiyyətlə, Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycanın milli qanunvericiliklərinin demokratikləşdirilməsinə yardım göstərən AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr qurub, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun protokollarını 2001-ci il yanvarın 25-də imzalayıb, 2002-ci il aprelin 15-də isə onları ratifikasiyaya edib.

Azərbaycan Avropa Şurasına üzv olanda başlıca məqsədimiz və istəyimiz o idi ki, bu təşkilat ölkəmizin haqq işini müdafiə edərək, Ermənistanın işğalçı dövlət olduğunu dünyaya bəyan etsin. Amma bununla bağlı nə zaman məsələ qaldırılırdısa, Ermənistanla qarşı bir addım atırdısa, sanksiya qəbul olunmadı.

Lakin sonunda haqq-ədalət yerini tapdı. Tarixinin ən qüdrətli Azərbaycanı BMT-nin qəbul etdiyi hə-mən qətnamələrin icrasını öz hərbi gücü ilə həyata keçirdi. Tarixi Zə-

tər ki, başda Fransa olmaqla, bəzi Qərb ölkələri və təşkilatları iki ölkə arasında sülh müqaviləsinin bağlan-masının qəti əleyhinədirlər. Məq-sədləri yenidən bölgədə yeni "qan canağı" yaratmaqdır.

"Xristian klubları"nın yeni "səlib yürüşü"

2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra isə Qərb təsisatları, habelə AŞPA də-fərlə Azərbaycanın həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, delaysı ilə Ermənistan-dan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınma-sının tələb edirdi.

Amma Azərbaycan tərəfinin təzyiqlə qarşısında geri çəkilməyəcə-yini əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı də-yişməklə qərar verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə mürciət edərək Laçın yoluna nümayəndə göndərmək istədiyini bildirdi. Lakin bu qurumun ermənilərin "blokada yaşadığını"nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərinin reallaşmasına Azərbaycan im-kan vermədi. Yəni AŞPA missiya-larının Azərbaycana səfər cəhdləri

Antiazərbaycançı şəbəkənin qəsd planı iflasa məhkumdur

AŞPA-da qəbul olunmuş qərar əsassızdır və böhtandır

Ədalət prinsiplərinə zidd addımlar atmaq Avropa Şurasını nüfuzdan salır

"Azərbaycan bir sıra Avropa təsisatlarının ikili standartları ilə üzləşir. Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı qəbul etdiyi qərar da bunun göstəricisidir. Əslində, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq siyasəti həyata keçirir, hər zaman onlarla əlaqələri yüksək səviyyədə qurmağa üstünlük verir. Bu baxımdan, AŞPA da istisna deyil".



Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

AŞPA dünya üçün utancverici nümunədir

"Qərb siyasi dairələrinin əlində oynanılan çəkilmiş AŞPA kimi qurumların destruktiv addımları sübut edir ki, Cənubi Qafqazdakı sülhə və sabitliyə doğru istiqamətlənən proseslər onların maraqlarından uzaqdır. AŞPA-nın yanvarın 22-də keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ölkəmizə qarşı qərəzli münasibətin bariz göstəricisi, ikili standartlar siyasətinin tətbiqinin təsdiqidir".



Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. Deputat qeyd edib ki, ölkəmiz AŞPA-ya üzv olduğu 2001-ci ildən etibarən özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Azərbaycan hər zaman məsələlərin dialoq vasitəsilə həllini dəstəkləyib, üzv olduğu təşkilatların fəaliyyətinə öz töhfəsini verib. Hər zaman öhdəliklərini yerinə yetirən Azərbaycan tərəqqiyə, sülhə və əmin-amanlığa istiqamətlənən heç bir layihədən imtina etməyib. Lakin buna baxmayaraq, həmişə AŞPA-nın qərəzli və ədalətsiz yanaşmasının şahidi olmuşduq.

Sevil Mikayılova deyib ki, 30 illik dövründə Ermənistanın pisləyən bir cəhətdə olmasına bəyanat və ya sənəd qəbul etməyən AŞPA bu gün də ənənəvi riyakarlığını davam etdirir: "Ötən müddətdə heç şifahi formada da işğalçıları qınamayan bu təşkilat indi ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, bizi insan hüquqlarının pozulmasında günahlandırır. AŞPA Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri "etnik təmizləmə" kimi qələmə verməyə çalışır. Lakin unudur ki, Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparıb qalib gələn dövlətimizin əzminə heç bir təsir göstərə bilməz. Sadəcə olaraq bu, dünya ictimaiyyəti üçün olduqca utancverici nümunədir. Təəssüf ki, AŞPA kimi beynəlxalq təşkilatlar ədalətdən nə qədər uzaq olduqlarını hər addımlarında açıq formada sığdırlırlar".

Deputat qeyd edib ki, indi güc və maraqlar faktoru əsas rol oynayır. Bir sıra beynəlxalq təşkilatlar da bu iki faktor əsasında hərəkət edir. "Azərbaycan öz ərazilərini azad etdikdən və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı şər-böhtan kampaniyası aparılıb. Azərbaycanın siyasi iradəsi, iqtisadi və hərbi gücü bir sıra dairələrdə qısqancılıqla qarşılanır. Onlar müxtəlif yollarla Azərbaycanın siyasi iradəsinə təzyiq göstərməyə çalışırlar. AŞPA-nın qəbul etdiyi qərarın təməlinə də bu amillər dayanır. Öz ərazisində separatçılığın kökünü kəsməmiş bir ölkəni belə bir biabırçı üsul və metodlarla sıxışdırmaq cəhdinin başqa bir izahı yoxdur", - deyərək müsahibə deyib.

Sevil Mikayılova vurğulayıb ki, ölkəmizə qarşı açıq formada sərgilənən qərəzli yanaşmadan sonra Azərbaycan üçün nəinki AŞPA-da səsini döndürməsi, bu qurumun özü belə bir əhəmiyyət kəsb etmir. Azərbaycan digər təşkilatlarda olduğu kimi, AŞPA-da da üzvlüyü müddətdə özünü demokratik dəyərlərin sadiq tərəfdarı kimi təsdiqləyib. Təşkilatın anti-Azərbaycan yanaşması isə bu əməkdaşlığa ciddi və qalıcı zərbə vurur. Azərbaycan nümayəndə heyətinin təşkilatdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması isə AŞPA-ya və bir sıra digər siyasi dairələrə dərs oldu.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur

Fransa və Almaniyanın əlində alətə çevrilən bu təşkilat yalnız onların sifarişlərini yerinə yetirir

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməməsi ölkəmizə qarşı növbəti qərəzli yanaşmanın nəticəsi idi. Bəzi Avropa dövlətləri son dövrlər Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etməsi, suverenliyinin, konstitusiyaya quruluşunun bütün ölkə üzvə bərqərar olması bəzi Qərb ölkələrini və təşkilatlarını ciddi narahat edir. Bu da sözsüz ki, həmin ölkələrin və qurumların erməni lobbisinin asılılığında olduğunu göstərir".



Ə. QARDAŞXANOVA,
"Azərbaycan"

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O bildirib ki, indiki halda Fransa və Almaniyanın Ermənistan üçün bu qədər canfəşanlıq etməsi heç də təsadüfi deyil. Erməni lobbisinin, diasporunun maliyyə dəstəyi ilə hakimiyyətə gələn Fransa və Almaniya siyasətçiləri fundamental dəyərləri belə ayaqlar altına atırlar. Almaniya deputat Frank Şvabenin AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməməsi ilə bağlı təklifinin "dostkəlməsi" məhz bu acı realiti təzahürü hesab edilir. AŞPA-da sərgilənən bu mövqə Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmağa hesablanıb. Bəzi Qərb dövlətləri və siyasətçiləri ermənidən daha çox erməni olmağa çalışır. Fransa prezidenti Emmanuel Makron kimi bəzi Qərb siyasətçiləri anti-Azərbaycan, islamofob, anti-Türkiyə mövqeyindən ölkəni dəstəkləyən Avropa Şurasının 30 üzvlüyü və suverenliyi ilə bağlı susmuş Qərb dövlətləri bu gün Ermənistan və erməni lobbisi üçün didəndən-qabıqdan çıxırlar. Qarabağdan ermənilərin könlüllü şəkildə çıxıb getmələrini belə Azərbaycana "etnik təmizləmə" ittihamı kimi sınımağa çalışırlar. Xocalı soyqırımına, azərbaycanlıların "etnik təmizləmə" və zorla deportasiyasına susan, biganə qalan, bunu görməyən Avropa Şurasının 30 üzvlüyü Ermənistan tərəfindən işğalına reaksiya verməyən Qərb və onun ikizlül təşkilatlarını indiki mövqeyi sadəcə olaraq riyakarlıqdır.

S.Hüseynova qeyd edib ki, Azərbaycanın 2001-ci ildə AŞPA-ya üzvlüyündən sonra ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan ölkəmizə qarşı vasitə kimi istifadə ediblər: "AŞPA uzun illər ərzində Ermənistanın Azərbaycanla qarşılaşdığı ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız arasıra heç bir hüquqi cəhəti olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin əra-

zisini işğal etməsi faktına görə on zərərli işğalçıların səs hüququ olmasına əsas bəzi ölkələrin tarixində "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat Azərbaycanı açıq-aşkar təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyat kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatlıq ifadə edib".

Deputat vurğulayıb ki, AŞPA-nın əsassız olaraq "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və mürəzzəllərinin Laçın yoluna buraxılmaması"nın Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirməsi də riyakarlığın təzahürüdür. Bu mənada Avropa İnsan Hüquqları Məhkəməsi də Qərbin "5-ci kolon"unu müdafiə edir və sifarişli qərarlar çıxır. Sözsüz ki, Avropalı narahat edən Azərbaycanın əldə etdiyi tarixi qələbədir.

AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi olmadığını qeyd edən deputat deyib ki, qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu, artıq bu problem həll edilib və həzrətdə nəinki dünya səviyyəsində, Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycan heç bir ehtiyacı yoxdur. AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxıb. Bilir.

AŞPA aldığı sifarişləri icra edir

Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə dünyanı bəzi anti-Azərbaycan və antitürk güclərinin hazırladığı və həyata keçirdikləri böyük lahiyəni tarixin dərin qatlarına atdı. Həm də bunu kiminsə vasitəçiliyi, danışıqlar yolu ilə etmədi. Hərçilərimiz döyüşərək, qanını tökərək, canını verərək etdiklər...



paratçıları silahlandırır iki xalq arasında düşmənçilik toxumu səpən qüvvələr Ermənistanın hərbi məğlubiyyətindən sonra separatçıları yenidən hərbi demarş hazırlamağa çalışırlar. Bu cəhdləri də nəticəsiz olduğu üçün Fransa və digər fitnəkar dövlətlər ermənilərin könlüllü olaraq yaşayış yerlərini tərk etmələrindən ölkəmizə qarşı siyasi məqsədləri üçün istifadə edirlər. Artıq Fransa "B" planını işə salıb. Parisdən sığınacaq alan, erməni lobbisinin rüşvətlə əldə aldığı AŞPA və AI, bu təşkilatlarda olan müzdlü, rüşvətxor deputatları və digər antiazərbaycançı qüvvələrə "hücum" əmri verilib. AŞPA-da ölkəmizə əleyhinə qəbul edilən qətnamə də birləşmiş antiazərbaycançı qüvvələrin satın aldığı müzdlüləri vasitəsilə reallaşdırdıqları məlumdur.

Erməni mətbuatı Avropa Şurasının ölkəmiz haqqında qərəzli qərarını Azərbaycanın fəlakəti kimi xalqa sınımağa çalışır. Erməni lobbisinin maliyyəyə bənzər müxəlif mətbuat vasitələrində ölkəmizin əleyhinə müzdlü nökrilik edənlərin yazdıqları cizma-qaralari həvəslə tirajlayırlar. AŞPA-nın deputatlarının satın aldığı "qarınqu" olduqları, rüşvət alaraq tapşırıqları icra etmələri heç də təzə mövzu deyil. Bu təşkilat üzv olduğumuz 23 illik bir zamanda bir dəfə də olsun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini, günahsız dinc əhaliyə divan tutularaq zorla yaşayış yerlərini tərk etməyə məcbur edilmələri, əsir və girov götürüldükləri azərbaycanlılara insanlığa sığmayan üsullarla amansız divan tutmaları haqqında müzakirə apardığını, qınayıcı qətnamə qəbul etdiyinin şahidi olmamışıq. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının intensivləşdiyi, sülh müqaviləsinin imzalanması üçün danışıqların getdiyini bir zamanda AŞPA-nın avans-türüst hərəkətini bu təşkilatdan öz məqsədi üçün istifadə edən, Cənubi Qafqaz regionunda global marağı olan Fransanın iki ölkə arasında sülh prosesini pozmağa çalışdığı fitnəkarlıq adlandırmaq olar.

Beynəlxalq aləmdə daha çox "xristian klubu" kimi tanınan AŞPA-da müzakirələr zamanı bir daha xristian həmrəyliyinin şahidi olduq. Təəssüf ki, özümüzdə hər zaman dost bildiyimiz, Azərbaycanın iqtisadi imkanlarından yararınca faydalanan qonşu Gürcüstandan, Ukraynadan və Moldovadan olan deputatlar da illərdən illərə bizə qarşı olan düşmənçilik arasında formalaşmış dostluq münasibətlərini heç sayaraq din qardaşlarının yanında durmağa üstünlük veridilər.

Azərbaycan 30 illik işğaldan sonra öz torpaqlarını təbqasına azad edən bir ölkədir. Azərbaycan Fransanın 30 il vasitəçilik adı ilə qurduğu siyasi oyunlardan qalib çıxan ölkədir. Azərbaycan "Qarabağ Ermənistanıdır" deyən Ermənistan baş nazirinə dəfələrlə Qarabağın Azərbaycan olduğunu təkrarlardan bir ölkədir. İndiyə kimi qarşıya çıxan bütün maneələri uğurla dəf edən Azərbaycan ermənilərə vəkillik edənlərin hücumlarının da qarşısını alacaq. Təəssüf doğuran odur ki, dost bildiyimiz Gürcüstan, Ukrayna və Moldova kimi ölkələrin nümayəndələri də ölkəmizə zərər vermək istəyənlərin yamındadırlar.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Vaxt gələcək ermənilər Fransaya qarşı da iddia qaldıracaqlar

"Fransa ölkəmizə qarşı qərəzli münasibətinə riyakar şəkildə davam etdirir. Azərbaycan Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı zəfərlər nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Paris bizə davamlı böhtanlar yağdırır, barəməzidə mənfii imic formalaşdırmağa çalışır. Qarabağın Azərbaycan torpağı olmasını Ermənistan özü də etiraf etdiyi halda, sanki Fransa bununla barışa bilmir, ermənidən daha çox ermənilik edir. Görünür, bunun əsas səbəbi də elə Fransa senatında çoxluq təşkil edən ermənilər, ümumiyyətlə, bu ölkəni öz çənginə alan erməni lobbisi və diasporudur".



Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, vaxt gələcək Fransada at oynadan ermənilər iddia qaldıracaqlar ki, Marsel birmənalı olaraq onlarıdır. Fransızlar buna hazır olmalıdırlar.

"Təəssüflərlə olsun ki, Azərbaycanla Ermənistan arasında vəziyyətin normallaşması üçün əlverişli tarixi şəraitin yarandığı bir vaxtda Fransa riyakarlığından əl çəkmir. Azərbaycan-Ermənistan şərti sərəhdində bir neçə aydır ki, silah səsi eşidilməməsindən Paris narahatdır. Ermənilərə yardım adı altında özünün Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışan Fransa Hayastanı gəcə-gündüz silahla təchiz edir. Bircə o qalıb ki, iddia etsin ki, Ermənistanın Azərbaycanla olan şərti sərəhdini Fransa qorusun. Bu ölkə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyinə qarşı çıxaraq, nöyün bahasına olursa-olsun, bu ərazi-də sülhün təminatını, sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır", - deyir deputat Qəyəd Əlib.

Anar İsgəndərov bildirdi ki, Fransa AŞPA-da da olin-dən gələni ösürmədi, lakin etdikləri boşa çıxdı, iflasa uğradı. Bunun əsas səbəbi odur ki, Azərbaycan öz haqq işindəki mübarizəsində qalıb gəlib. Güclü və yenilməz dövlətə, dayanıqlı iqtisadiyata sahib olan Azərbaycana qarşı ucuz maneələr etmək nəticə-

Nəzir QAFARZADƏ,
"Azərbaycan"

Bir neçə gün əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bu qurumla əməkdaşlığını və burada iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

Bu addımı ilə dövlətimiz göstərdi ki, heç bir siyasi mərkəz onunla təhdid və şantaj dili ilə danışa bilməz. Bu onu da nümayiş etdirdi ki, istənilən riyakarlığın qarşısında Azərbaycan layiqli adekvat cavab verməyi bacaran dövlətdir.

Əsl dostluğun sınağı

Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırmasından sonra bu qurum nümayəndə heyətimizin iştirakı olmadan ölkəmizin nümayəndə heyətinin səsinin dondurulması barədə qərar qəbul edib. Azərbaycan öz yolu, müstəqil siyasəti olan dövlətdir və bizim üçün nəinki belə bir qərarın qəbulu, heç AŞPA-nın özü belə əhəmiyyət kəsb etmir.

Bu baxımdan Azərbaycanı belə bir qərarın hazırlanması və ya qəbulu qətiyyətlə narahat etmir. Onsuz da AŞPA Azərbaycana qarşı həmişə qərəzli münasibət göstərmiş, respublikamızın uğurlarına kölgə salmağı, ağa qara deməyi vərdisə çevirmişdi. Torpaqlarımızın azad edilməsindən və Qarabağda erməni separatizminə son qoyulmasından sonra isə bu qurumun antiazərbaycançı dairələrin bir həlqəsi olacağı gözlənilən idi. Qəbul etdiyi son qərar da AŞPA-nın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Azərbaycana qarşı qisas cəhdi idi.

Amma bir düşündürücü məqam da var. Söhbət Azər-

"Dost"ların xəyanəti

Gürcüstan, Ukrayna, Moldova təəssüf ki, bu dəfə də Azərbaycana qarşı səmimi ola bilmədilər



baycana dost deyən bezi dövlətlərin nümayəndələrinin AŞPA-da həmin bədnam qərarın qəbulu zamanı tutduqları mövqedir. Gürcüstan, Ukrayna və Moldovanın həmin qərarın qəbulu zamanı nümayiş etdikləri qeyri-səmimi mövqə sadəcə təəssüf doğurur.

Gürcüstanla ən çətin günlərində yalnız Azərbaycanin dəstək olub

Azərbaycan Gürcüstanla qarşı hər zaman əsl dost münasibəti göstərib. Gürcüstanın bütün çətin dövrlərində Bakı Tbilisiyə kömək ölini uza-

dıb. Bu ölkənin ötən əsrin 90-cı illərindən sonra sosial-iqtisadi xilası və inkişafı Azərbaycanın layihələri nəticəsində mümkün olub. Azərbaycanın sərmayələri ilə Gürcüstan dövləti ayaqda durub, gürcülərin sosial rifahı düzəlib. Azərbaycanın enerji layihələri Gürcüstan böyük xeyir verib və bu gün də verəkdədir. Azərbaycanın yardımını olmasaydı, Gürcüstan da Ermənistan kimi regionun dalanına çevriləcəkdi.

2008-ci ilin avqustunda Rusiya qoşunları az qala Tbilisiyə qədər gəlib çatmışdılar. Gürcüstan həmin çətin günlərində birinci növbədə Bakının köməyini gördü. Azər-

baycan dost bildiyi dövləti dərdə qoymadı. Gürcüstanda enerji böhranı yarananda Azərbaycan dərhal kömək ölini uzatdı. Bunu zaman-zaman gürcü siyasətçilər də etiraf ediblər.

Gürcüstandakı erməni icması separatizmə başlayanda Azərbaycan icması bütöv Gürcüstan əməlinə sadiq qalıb, Osetiya və Abxaziya uğrunda savaşlarda iştirak edib. Osetiya və Abxaziya problemləri ilə bağlı Azərbaycan dövləti daim prinsipial mövqə ortaya qoyub, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib.

Amma AŞPA-da Azərbaycana qarşı qərarın səsverməsi

zamanı Gürcüstanın davranışı iki dövlət arasındakı strateji münasibətlərlə tamamilə ziddiyyət təşkil etdi. Gürcülər bu münasibətlərə sadiq qalıb sənədin qəbulunun əleyhinə səs verə bilmədilər və bununla da münasibətlərə sadəcə xilaf çıxdılar.

Münasibətlərə xilaf çıxanlar Azərbaycanın dostu ola bilməzlər

Eyni sözü Ukrayna barədə də demək olar. İki ilə yaxındır ki, Ukrayna Rusiya ilə savaşır. Azərbaycan Rusiya ilə strateji tərəfdaş olsa da, hələ bu savaş

başlamazdan əvvəlki dövərdə də Ukraynaya dəstəyini ifadə etmişdi. Savaş başlamazdan əvvəl Azərbaycan vasitəçilik missiyasını yürütmüşdü.

Ötən 2 ilə yaxın dövrdə isə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Bu dövrdə Ukraynanın şəhərləri, iqtisadiyyatı dağıntılara məruz qalıb. Azərbaycan dostluq münasibətlərinə sadiq qalaraq mütəmadi olaraq Ukraynaya kömək göndərib.

O cümlədən Azərbaycan Moldovanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, bu ölkənin iqtisadi inkişafına töhfələr verib.

Adıçəkilən bu dövlətlərdə Azərbaycanı həm də GUAM təşkilatı birləşdirir. Onlar Azərbaycanın tərəfdaşları sayılır.

Lakin AŞPA-dakı səsvermə zamanı Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin nümayiş etdikləri mövqə Azərbaycana qarşı xəyanət idi. Onların mövqeyi Azərbaycana arxadan endirilən zərbə idi. Bu isə Azərbaycanı bir daha düşünməyə vadar edir. AŞPA-da səsvermə zamanı Fransadan və Almaniyadan çəkinib gizlənmələr, qorxaqlıq nümayiş etdirənlər, münasibətlərə xilaf çıxanlar Azərbaycanın dostu ola bilməzlər.

Azərbaycan öz torpaqlarında işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Lakin gedişat göstərir ki, nə Gürcüstanın, nə Ukraynanın, nə də Moldovanın ərazi bütövlüyü problemi tezliklə bitəcək. Bəlkə də bitməyəcək. Və bundan sonra onların problemləri Azərbaycan üçün maraqlı deyil.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Fransanın bütün cəhdləri boşa çıxacaq

Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək

Fransanın İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı həyata keçirdiyi qərəzli və ikiüzlü siyasətinə diqqətlə nəzər salanda Parisin məğlub olduğu açıq-aydın görünür. Fransanın son vaxtlardakı çığır-bağrıları da məğlubiyət acısından doğan səs-küydən başqa bir şey deyil. Özü də təkə Azərbaycanla qarşı deyil, Fransanın, ümumiyyətlə, Cənubi Qafqaza yönəldiyi siyasəti iflasa uğrayıb. Parisin üroyini dağılayan bu iflasın səbəbkarı da məhz gündən-günə güclənən, dünyada söz sahibinə çevrilən Azərbaycandır.

Uzun müddət idi ki, Fransa artıq marionetinə çevirdiyi Ermənistan vasitəsilə Cənubi Qafqazda əlverişli mövqə tutub möhkəmlənərək, söz sahibi olmağa çalışırdı. Afrika qitəsində və başqa ərazilərdə həyata keçirdiyi kolonist, müstəmləkəçilik siyasətini Cənubi Qafqaza da gətirmək arzusu ilə yaşayırdı. Amma Azərbaycanın həyata keçirdiyi qabaqalayıcı, hərəfəli düşüncəli tədbirlər nəticəsində Parisin arzusu elə arzu olmaq qaldı. Yəqin ki, Makron hakimiyyəti belə nəticəni gözləmir. Düşünürdü ki, tez bir zamanda Cənubi Qafqaz planlarını gerçəkləşdirəcək. Amma Bakı bir daha sübut etdi ki, heç bir dövlət, hansı mövqeyə, gücə sahib olmasından asılı olmayaraq, onunla təzyiqli təhdid dilində danışa bilməz. Deməli, Fransa Azərbaycanın daim artan gücünü, qüdrətini düzgün hesablamamışdı. Ona görə də Ba-

kının qarşısında gücsüz qalaraq məğlub oldu.

Makron Azərbaycana qarşı bu cür yarıtmaz və qərəzli siyasəti ilə bir vaxtlar Avropanın aparıcı ölkəsi olaraq böyük nüfuzla malik Fransanı tamam gözədən salıb. Bu gün Fransa dünyada beynəlxalq hüququ tapdalayan, dövlətlərin ərazi bütövlüyünə qarşı çıxan, separatizmi dəstəkləyən ölkə kimi ad çıxarıb. Əvvəllər Fransa ilə sıx əməkdaşlıq edən ölkələr indi ona arxa çevirib. Rəsmi Paris bu gedişlə tərəfdaşsız qalacaq və daha da dərin uçuruma yuvarlanacaq.

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək beynəlxalq hüququ qanun normaları və prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Paris təkə Cənubi Qafqazda deməli, Fransa Azərbaycanın daim artan gücünü, qüdrətini düzgün hesablamamışdı. Ona görə də Ba-



lana gətirib çıxarır və artıq Şərqi Avropa dövlətləri haqlı olaraq bu siyasətə qarşı çıxırlar. Uzun illərdir ki, Şərqi Avropadakı çirkin əməllərini Azərbaycanda da həyata keçirməyə çalışır. Bu niyyətdən qətiyyətlə əl götürmək istəmir. Çirkin məqsəd və məramına çatmaq üçün ölkəmiz əleyhinə dəfələrlə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbuluna cəhdlər göstərib. İkinci Qarabağ mühari-

bəsi günlərində də, ondan sonrakı vaxtlarda da dəfələrlə bu cəhdlərə şahidlik etmişik. Amma nə yaxşı ki, Şərqi Avropada xeyir güvvələr də var. Təhlükəsizlik Şurasında təmsil olunan və haqqın, ədalətin yanında olan dövlətlər Fransanı istəyinə çatmağa imkan vermədilər. Parisi "mat" vəziyyətinə saldılar.

2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərəhdində baş verən hadisələrdən sonra rəsmi

İrəvan və Fransanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının iclasının gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edildi. Lakin Fransa ilə Ermənistan nə qədər cəhd göstərsələr də, hansısa bir sənədin qəbuluna nail ola bilmədilər. Çünki haqsız idilər, ədalətsiz mövqə tuturdular. Fransa və Ermənistanın Laçın yolundakı vəziyyətə bağlı BMT

Təhlükəsizlik Şurasına çıxardıqları məsələnin müzakirəsi də, 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyətlə bağlı müraciətləri də nəticəsiz başa çatdı. Nəinki qətnamə, heç bəyanat da qəbul etdirə bilmədilər. Fransa məyusluq girdabına düşərək, bir daha beynəlxalq aləmdə biabır oldu.

Sonralar üstü açıldı ki, sən demə, Azərbaycana qarşı bütün sənətləri, çirkin planları uğursuzluğa düşürən Paris agentura şəbəkəsini də işə salmış. Amma Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı, ayıq-sayıqlığı sayəsində bu şəbəkə də ifşa olundu. Casus şəbəkəsinin Azərbaycanı ifşa etməsi Fransanın tam fiaskosu oldu. Paris Bakıdan ağrısını heç vaxt unutmayacağı daha bir güclü zərbə aldı.

Zaman keçdikcə dünyada gözəndən və nüfuzdan düşən Fransanın bu gün də Ermənistanın Azərbaycanla sülh sazişi imzalanmasına mane olmaq cəhdləri, dayanmadan İrəvanı silahlandırması, revanşist əhvali-ruhiyyənin artmasına çalışması da heç bir nəticə verməyəcək. Ermənistanın baş naziri N.Paşinyan feysbuk sahifəsində bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalan-

ması ilə bağlı çox danışıqlar. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu danışıqların nəticəsindən asılıdır. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik.

Deyərsən yavaş-yavaş Ermənistan rəhbərliyi də Fransanın öləndə oyuncaq olduğunu anlayır. Ermənilərin bunu anlaması Fransanın Cənubi Qafqazdakı planlarının tamamilə pozulması deməkdir. İki ölkə arasında bağlanacaq sülh müqaviləsi Fransanın Cənubi Qafqazda gələcək bütün yollarını birdəfəlik kəsəcək.

Günümüzün reallıqları da bunu dikte edir. Fransanın bundan sonra necə davranmasından, hansı yeni məkrli, ikiüzlü planlar qurmasından, qərəzli mövqə nümayiş etdirməsindən asılı olmayaraq, Azərbaycan öz qətiyyətlə siyasətini və ən düzgün bildiyi yolunu uğurla davam etdirəcək. Aydındır ki, Azərbaycanın haqlı mövqeyindən geri çəkilməməsi, qətiyyət və iradə nümayiş etdirməsi gec-tez müsbət nəticələr verəcək və Paris yanlış mövqədə olduğunu anlayacaq. Anlamasa, getdikcə dünyada bir az da nüfuzdan düşəcək və təkəllənəcək.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

7 FEVRAL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR

Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan "dəyirmi masa" keçirilib



2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan "dəyirmi masa" keçirilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 29-da Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan "dəyirmi masa" keçirilib.

Maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd Şərqi il dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, aktivliyinin və məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə yönəlməmiş layihələrin müzakirəsindən ibarət olub.

Tədbirdə çıxış edən M. Pənahov bildirib ki, Azərbaycanda qadınlar həyatımızın bütün sahələrində fəaldırlar. Onlar seçkilərlə bağlı bundan sonra proseslərdə daha önəmli rol oynayacaqlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsinin sədri Bahar Muradova çıxışında vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkilərdə iştirakına dəstək verməyi hədəflədiklərini vurğulayıb. Deyib ki, hamı öz öhdəliyini yerinə yetirməlidir. "Biz qadınların ictimai-siyasi proseslərdə fəal iştirak etmələrini arzulayırıq", - deyərək komitə sədri vurğulayıb.

Təqdimatlar zamanı iştirakçılara seçki hüququnun məsuliyyəti, onun təmin edilməsinin və reallaşdırılmasının əsasları, qadınların seçkilərdə fəallıqlarını daha da artırmaq üçün imkanlar barədə ətraflı məlumat verilib. Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, qadın təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının və ictimai birliklərin nümayəndələrinin, habelə media mənsublarının iştirakı ilə keçirilən "dəyirmi masa" mövzular ətrafında müzakirələr və sualları cavablandırılması ilə davam edib.

Qeyd edək ki, bu tədbir prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin dekabrından keçirilən, qadınların seçkilərdə fəallıqlarının daha da artırılmasına həsr olunan çoxsaylı seminar və görüşlərin yekunudur.

Seçkilərdə fəallıq təmin olunacaq

Hər ötən gün bizi 7 fevralda keçiriləcək növbədənə prezident seçkilərinə yaxınlaşdırır. Dövlət və xalq üçün tələp bu mühüm siyasi kampaniyaya ölkəmizin bütün bölgələrində ciddi hazırlıq götürülür.

Ötən seçkilərdən sonra respublikamızın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər qazanmış, əhalinin sosial rifahı, həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Yaxın keçmişin ən əlamətdar, qürurverici hadisəsi isə doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsidir. 30 il ərzində cənab Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayan, köndlərimizi, şəhərlərimizi odlara qalayır viran qoyan, tarixi abidələrimizi dağıdan, milli-mənəvi dəyərlərimizi təhqir edən, həyata keçirdiyi etnik təmizləmə nəticəsində 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün edən nankor qonşumuz Ermənistanın insanlığa sığmayan cinayətləri bizi vadar etdi ki, bütün bunlara son qoyaq.

Və qoyduq da - 44 günlük savaşa və bir neçə saat davam edən uğurlu antiterror tədbirlərində Ermənistan silahlı qüvvələrini torpaqlarımızdan qovub çıxartdıq, düşməni ağır məğlubiyyətə uğratdıq. Əlbəttə, qələbə, zəfər qurbanlıq bahasına qazanıldı. İndi demək olar ki, ölkəmizin bütün şəhər və rayonlarında şəhidlər xiyabanı salınıb. Mingəçevirdəki şəhidlər xiyabanı şəhər sakinlərinin müqəddəs ziyarətəgahına çevrilib. İlin bütün fəsilərində şəhid məzarlarının üstündən tor qızıl güllər və qərənfillər əskik olmur.



Son savaşa ermənilər ölkəmizdə ən böyük enerji təminatçısı olan Mingəçevirdə raketlər atdılar. Məqsədləri buradakı su anbarını dağıtmaq, ölkəmizə ciddi ziyan vurmaq idi. Amma ordumuzun peşəkərliliyi sayəsində düşmənin bu cəhdləri boş çıxdı.

İndi işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti, bərpa və quruculuq işləri gedir. Mühəribənin vurduğu yaraları sağaltır, xarabalıqlar üzərində yeni köndlər, şəhərlər salınıb, yollar çəkilir, müasir infrastruktur yaradılır. Qürur verən bir reallıq fonunda xalqımız yeni prezident seçkilərinə siyasi fəallıq şəraitində və yüksək ovqatla gedir. Bu

baxımdan Mingəçevir də istisna deyil.

Seçki hazırlığının vəziyyəti ilə tanış olmaq üçün 54 sayılı Mingəçevir Seçki Dairəsində olduq. DSK-nın sədri Oqtay Məmmədovla söhbətdən öyrəndik ki, dairə 40 seçki məntəqəsinə əhatə edir. Ümumi seçici sayı 51 min 340 nəfərdir. Seçici siyahılarında dəqiqləşdirmələr davam etdirilir. Məntəqə seçki komissiyalarının rəhbərlərini maarifləndirmək üçün Mərkəzi Seçki Komissiyasının tövsiyəsi ilə treninqlər keçirilmişdir.

Seçki prosesində şəffaflığı təmin etmək üçün 12 seçki məntəqəsinə veb-kamera quraşdırılmışdır. Dairədə müşahidəçilərin qeydə alınmasına da həssaslıqla yanaşırlar. Hələlik ATƏT-in Demokratik Təsisatının İnsan Haqları Bürosundan 2 nəfər qeydə alınmışdır. Bütövlükdə seçki dairəsi üzrə qeydə alınan müşahidəçilərin sayı 563 nəfərdir. Onu da qeyd edək ki, seçki məntəqələrinin texniki təminatı yüksək səviyyədədir.

Şəhər Statistika İdarəsinin inzibati binasında yerləşən 12 sayılı seçki məntəqəsinin sədri Dilşad İlyasova bildirdi ki, hazırlıq işlərini başa çatdırıblar, hazırda bildirişlər paylanılır: "Çalışırıq ki, seçici siyahılarına daxil edilmiş 1259 nəfərin hamısının səsvermədə iştirakını təmin edək. Söz düşmüşkən qeyd edim ki, onlardan 74 nəfər ilk dəfə səs verəcək".

Energetiklər şəhərinin sakinləri 7 fevral prezident seçkilərinə yüksək ovqatla gedirlər. Bu gün Zəfərə sanballı töhfələr verən mingəçevirlilər seçkilərdə fəal iştirak etmək, işıqlı sabahımıza, xoşbəxt gələcəyimizə səs vermək əzmindədirlər.

Lazım QULİYEV,
"Azərbaycan"

Məntəqələrdə lazımi şərait yaradılıb

96 sayılı Goranboy Seçki Dairəsində fevralın 7-də keçiriləcək növbədənə prezident seçkilərinə hazırlıq işləri başa çatmışdır. Dairə seçki komissiyasının sədri Arif Abbasovla söhbət zamanı məlum oldu ki, prezident seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılmışdır.

Seçki məntəqələrinin hamısında cari təmir işləri aparılmış, onlar zəruri texniki və metodiki vəsaitlərlə, elektrik generatoru, rabitə şəbəkəsi, yanğın təhlükəsizliyi üçün avadanlıqlarla təmin edilmişdir. Məntəqələrdə seçkilərin öz müvafiqliyini sərbəst şəkildə bildirmələri üçün lazımi sayda kabinələr qoyulmuş, seçkini izləyəcək beynəlxalq və yerli müşahidəçilər üçün yerlər ayrılmışdır. 8 məntəqədə veb-kamera quraşdırılmışdır.

Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və seçkilərə hazırlıq məqsədli ilə treninq və ixtisaslaşdırılmış kurslar keçirilmişdir. Seçkiqabağı



bağı təşviqatın aparılması üçün müvafiq yerlər ayrılmış, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsindən ötrü demir lövhələr qoyulmuşdur. Seçkilərdə fəal iştirakın təmin olunması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış seçkilərə çağırış plakatları əhalinin ən çox gediş-gəliş yerlərindən asılmışdır. Bundan başqa, seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər paylanmışdır.

Öyrəndik ki, 96 sayılı Seçki Dairəsinin əhatə edən 59 seçki məntəqəsində 49 min 429 nəfər seçici qeydə alınıb. Onlardan

3 min 216 nəfəri ilk dəfə səs verəcək. Həmin gənclərlə maarifləndirici söhbətlər aparılmışdır.

12 sayılı seçki məntəqəsi Nadirkənddə yerləşir. Məntəqənin sədri Əhəd Fazili seçkilərə hazırlıq vəziyyəti ilə bağlı bildirdi ki, Nadirkənd rayonunun inkişaf etmiş köndlərindədir: "Son 20 ildə kənddə yeni yol çəkilmiş, əhali mavi yanacaq, daimi elektrik enerjisi ilə təmin olunmuşdur. Kənddə yeni məktəb, uşaq bağçası inşa edilmişdir. Əhalinin güzəranı da xeyli yüksəlmişdir. İndi demək olar ki, sakinlər heç bir kommunal problemlə üzləşmirlər. O səbəbdən kənddə uzunömürlülərin sayı xeyli artmışdır. Məsələn, Düdixanım Əsgərovanın 90, İsmayıl Hüseynovun 91 yaş var. İndi kənd əhalisi fevralın 7-də keçiriləcək növbədənə prezident seçkilərinə hazırlaşır. Söz yox ki, bütün Azərbaycan xalqı kimi, Nadirkəndin sakinləri də Azərbaycanı daha da inkişaf etdirməyə qadir olan namizədə səs verəcəklər".

Sabir ƏLİYEV,
"Azərbaycan"

Hacıqabul-Kürdəmir Seçki Dairəsində 600-dən çox müşahidəçi qeydə alınıb



63 sayılı Hacıqabul-Kürdəmir Seçki Dairəsi 51 seçki məntəqəsinə əhatə edir. Bu məntəqələrdən 7-si Kürdəmir rayonu ərazisində yerləşir. Artıq DSK üzrə seçkilərin siyahısı tam dəqiqləşdirilmiş və Mərkəzi Seçki Komissiyası tərəfindən çap olunaraq 2 nüsxədə bütün seçki məntəqələrinə verilmişdir.

Seçki dairəsinin əhatə etdiyi məntəqələrdə 4 min 56 nəfər ilk dəfə səs verəcək. Səs verəcək 5 seçicinin yaşı isə 100-dən yuxarıdır. Ümumiyyətlə, 63 sayılı dairə üzrə qeydə alınmış seçicilərin sayı 51 min 59, o cümlədən Hacıqabul rayonu üzrə 43 min 74, Kürdəmir rayonu üzrə 7 min 985 nəfərdir.

Bütün məntəqələr lazımi texniki vəsaitlərlə təşviqat materialları ilə təmin olunmuşlar. 8 məntəqədə isə veb-kamera quraşdırılmışdır. Bundan əlavə, məntəqələrdə seçki sənədlərinin, bülletenlərin, protokolların və qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin saxlanıldığı otaqlara demir barmaqlıqlar vurulmuş, yanğın



təhlükəsizliyi tədbirləri görülmüş, seçki sənədlərinin qorunması, elektrik enerjisi və qaz təminatının təmin edilməsi, səhiyyə xidməti təşkilatı üçün əlaqədar qurumlarla müraciət olunmuş və həmin qurumlar tərəfindən lazımi olan bütün tədbirlər görülmüşdür.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 63 sayılı Hacıqabul-Kürdəmir DSK aşağı seçki komissiyalarının üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkil olunmasını və onların peşə hazırlığı üzrə digər proqramların mütəmadi həyata keçirilməsini təmin etmişdir. Eyni zamanda qeydə alınmış namizədlər, siyasi partiya və siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkili edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün müvafiq qanunun tələbləri çərçivəsində şəhər, qəsəbə və köndlərdə açıq və qapalı yerlər müəyyən edilmişdir. Yeri gəlmişkən, son məlumata görə, seçki dairəsi üzrə 635 nəfər müşahidəçi qeydə alınmışdır.

Seyran CAVADOV,
"Azərbaycan"

Dairə sədri: "Ağdam şəhəri seçkilərə hazırdır"

"Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərində ilk dəfə keçiriləcək prezident seçkilərinə hazırlıq başa çatıb, seçicilərə bildirişlərin göndərilməsi yekunlaşmaq üzrədir".

Bunu secki-2024.az sayına açıqlamasında 118 sayılı Ağdam şəhər Seçki Dairəsinin sədri Hamlet Quliyev deyib. Dairə sədri vurğulayıb ki, cari il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Ağdamda 3 seçki məntəqəsi təşkil edilib:



"Hər üç məntəqədə seçicilərin rahat, sərbəst və şəffaf şəraitdə səs vermələri, həmçinin müşahidəçilərin aparılması üçün lazımi şərait yaradılıb. Belə ki, məntəqələr fasiləsiz rabitə və elektrik enerjisi, texniki vasitə və metodiki vəsaitlərlə təchiz olunub. Bundan başqa, məntəqələrdə seçici siyahıları, məlumat lövhələri asılıb. Ərazi-də seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının yerləşdirilməsi üçün də müvafiq şərait yaradılıb".

H.Quliyev seçicilərə bildirişlərin göndərilməsi prosesinin yekunlaşmaq üzrə olduğunu da bildirib.

Qazaxıstanlı müşahidəçi: "Prezident seçkiləri beynəlxalq standartlara uyğun formada təşkil edilib"

"Azərbaycanda prezident seçkilərinin demokratik prinsiplərə uyğun keçirilməsinə inanırıq. Azərbaycanın mövcud seçki qanunvericiliyi və seçki təcrübəsi bu gözləntini yaradır". Bunu secki-2024.az sayına açıqlamasında fevralın 7-də prezident seçkilərini müşahidə edəcək Qazaxıstan heyətinin üzvü Şahin Nəsimov deyib.

O xatırladı ki, Qazaxıstanın müşahidə missiyası bundan öncə Azərbaycanda keçirilən seçkiləri izləyib: "Əvvəlki seçkilərdə səsvermə prosesinin şəffaf və qanunvericiliyə uyğun baş tutduğunu müşahidə etmişik. O cümlədən seçki prosesinin təşkilatı beynəlxalq standartlara uyğun olub. Bu baxımdan 7 fevral prezident seçkilərində də əvvəlki təcrübələrin tətbiq ediləcəyinə, demokratik və şəffaf olacağına inanırıq".

Heyət üzvü bildirib ki, 7 fevralda ümumi ölkə üzrə səsvermə prosesini yaxından izləyəcəklər. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Qazaxıstandan 19 müşahidəçi izləyəcək.



Seçkilərdən seçkilərə

Əvvəl 1-ci sah.

Bu enerji obyektlərinin hər biri özünəməxsus mühüm əhəmiyyət daşıyır. Məsələn, 2020-ci il iyulun 25-də Mingəçevir şəhərində "Azərbaycan" İES-in əsaslı yenidənqurmadan sonra açılışı həyata keçirildi. Bu, ölkənin energetika sistemində görülən növbəti işləri aydın xarakterizə edən bir hadisədir.

Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Azərbaycanda 2022-ci il fevralın 8-13-də 6 gün ərzində 7 mühüm əhəmiyyətli elektrik enerjisi obyektini istifadəyə verilib. Şübhəsiz ki, cəmi 6 gündə enerji sahəsində belə bir uğur tək-tək ölkələrdə, həm də nadir hallarda qazanıla bilər.

Yenidən qurulan enerji obyektlərindən biri dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşağı yarımstansiyasıdır. Bu enerji obyektini "Sumqayıt", "Qobu", "Xaçmaz" elektrik stansiyaları ilə birləşən "Azərbaycan" İstilik-Elektrik Stansiyası və "Cənub" Elektrik Stansiyası ilə "Abşeron" yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən üzərinə çox mühüm strateji funksiyaya gətirilir.

Eləcə də iki enerji obyektindən ibarət "Qobu" Enerji Qovşağı - yəni ölkənin gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyası və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyası mühüm funksiyaya malikdir.

2020-ci ilin avqustunda təməli qoyulan bu enerji qurğularını rekord müddətdə tikilib. Azərbaycan energetikasını tarixində ilk dəfə istilik-elektrik stansiyasını xarici institutlar deyil, "Azərenerji" ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib.



Azərbaycan daha işıqlı olur

Son 20 ildə ölkədə 71 yeni elektrik stansiyası istifadəyə verilib

Qeyd edək ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiya.

"Qobu" Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinin sürətlə artan tələbatını ödəmək, paytaxtın və yarımada regionlarındakı elektrik stansiyalarından asılılığın azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsizliyini minimuma endirmək baxımından olduqca əhəmiyyətlidir. Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücünü funksiyasını özünə gətirərək 500 kilovoltluq "Abşeron" yarımstansiyasının özəcdicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər onun

önəmini daha da artırır. Təqdirəlayiq haldır ki, sözügedən 6 gün ərzində açılan yeni enerji obyektlərinin üçü işğaldan azad edilmiş ərazidə, biri isə onun qonşuluğunda yerləşir.

İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən: təkcə 2023-cü ildə Qarabağ və Şorqi Zəngəzurd "Azərenerji" tərəfindən 12 yarımstansiya və su-enerji stansiyası istifadəyə verilib. Bunlardan biri 330 kilovoltluq "Cəbrayıl" qovşağı yarımstansiyasıdır. Həmçinin "Yaşıl enerji" strategiyasına uyğun olaraq il ərzində Kəlbəcər rayonunda "Cıraç-1", "Cıraç-2", "Qamışlı", "Soyuqbulaq" və "Meydan", eləcə də Laçın rayonunda "Mışni" və "Alxaslı" kiçik su-enerji stansiyaları yenidən qurularaq istismara buraxılıb.

Laçında yeni tikilən 110 kilovoltluq "Qorçu" yarımstansiyasının və "Laçın" sərbəst qovşağı yarımstansiyasının açılışı

həyata keçirilib. Bununla yanaşı, Zəngilanda yeni tikilən 10,5 meqavat gücündə "Cahangirbəyli" su-enerji stansiyası açılıb. Dekabr ayında 110 kilovoltluq "Ağdam" qovşağı yarımstansiyasının açılışı həyata keçirilib. Ən yadda qalan hadisələrdən biri isə 19-20 sentyabr lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndi və digər ərazilərdə Azərbaycanın enerji sistemində qoşulması olub.

İşğaldan azad edilmiş ərazilərdə il ərzində "Azərenerji"nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda Qarabağ və Şorqi Zəngəzurd ekoloji səhərdən təmiz "yaşıl enerji" istehsal edəcək 3 su-enerji stansiyasının tikintisi davam edir. Artıq bir neçə stansiyanın tikintisi başa çatdırılıb. Bütövlükdə 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 12

stansiyanın istismara verilməsi nəzərdə tutulub.

Ölkənin tikilməkdə olan ən böyük enerji obyektini isə Mingəçevirdədir. Hazırda bu şəhərdə yerləşən "Azərbaycan" İstilik-Elektrik Stansiyasının ərazisində müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasının inşası davam edir. 1280 meqavatlıq yeni elektrik stansiyasının təməli cari ilin fevral ayında qoyulub. "Azərenerji" ASC-nin məlumatına görə, tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə İtalyanın "AFRY" məsləhətçi şirkəti və İspaniyanın "IDOM" layihələndirmə şirkəti nəzarət edir.

İşlər qrafiki qabaqlayır. Yeni elektrik stansiyası və "Azərbaycan" İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat olacaqdır. Bununla da faydalı iş əmsali 18 faiz artırılaraq 56 faizə çatdırılacaq. Başqa sözlə, yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işləmiş qaz utiliazasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlədilmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaqdır.

Yeni elektrik stansiyası və yarımstansiyalarının tikilməsi əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və ölkədə yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Flora SADIQLI,
"Azərbaycan"

Yeni islahatlar dövrünün başlanğıcı

Rəqabət Məcəlləsinin qəbulu əhalinin gəlirlilik səviyyəsini yüksəldəcək

Prezident İlham Əliyev yanvarın 23-də "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiq edib. Xatırladaq ki, Rəqabət Məcəlləsi ötən il dekabr ayının 8-də Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub və 2024-cü ilin iyul ayının 1-dən qüvvəyə minəcək.

Yeni məcəllə sağlam rəqabətə xidmət edir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc qəzetimizə Rəqabət Məcəlləsinin əhəmiyyəti, üstünlükləri və gətirəcəyi yeniliklər barədə danışıb. Bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətimiz tərəfindən həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən biridir və özlə sektorun inkişafı aspektində çoxsaylı program və sənədlər qəbul edilmişdir. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda iqtisadi inkişafa dair müttərəqqi məqamlar yer alır. Yüksək, dayanıqlı, inklüziv iqtisadi artım təməlinin bərpa edilməsinin, hər bir Azərbaycan vətəndaşının sabit təminatlı həyat sürməsinin, özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənilməsinin nail olmasına zərurət var. Yeni məcəllənin bərpası, özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənilməsinin nail olmasına zərurət var. Yeni məcəllənin bərpası, özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənilməsinin nail olmasına zərurət var.



Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə sistemi ilə yanaşı, idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır. 7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Müasirlik və dayanıqlı inkişafın təminatıdır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır.

7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Müasirlik və dayanıqlı inkişafın təminatıdır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır.

7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Müasirlik və dayanıqlı inkişafın təminatıdır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır.

7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Müasirlik və dayanıqlı inkişafın təminatıdır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır.

7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Müasirlik və dayanıqlı inkişafın təminatıdır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır.

7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Müasirlik və dayanıqlı inkişafın təminatıdır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır.

7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Müasirlik və dayanıqlı inkişafın təminatıdır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl, çoxvektorlu və institusional islahatların nəticəsində ölkəmiz yeni mərhələyə keçid edib. Bütün hakimiyyət qolları və idarəetmə fəlsəfəsi də yenilənir. Qanunvericilik bazası da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Həssas edirik ki, mövcud şəraitdə Rəqabət Məcəlləsinin qəbul edilməsi 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öldü edilən tarixi zərfdən sonra Azərbaycanda həyata keçiriləcək növbəti islahatlar, eləcə də iqtisadi islahatlar dövrünün başlanğıcıdır.

7 fevral seçkilərindən sonra yeni və növbəti uğurlu başlanğıclar dövrünə qədəm qoyacağıq ki, bu da Azərbaycanımızın sabit və dayanıqlı inkişafının təminatıdır.

Əl əməyindən innovativ iqtisadiyyata qədər yol gələn Azərbaycan sənayesi

İndi bu sənayə dövrünün dördüncü inqilabı ərəfəsindədir

Son 300 ildə əl əməyindən dəzgaha, manufaktura fabrikə qədər uzun bir inkişaf yolu keçmiş sənayeni iqtisadi inkişafın mühərriki de adlandırırırlar. Sənayeləşmə təkcə maşın və avadanlıqların iqtisadiyyata təbiiqili ilə istehsalın sürətli artımına yox, insanların rifahının yüksəlməsinə də səbəb olur.

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Hələ 1848-ci ildə dünyada ilk dəfə Bakıda sənaye işıqlı ilə neft çıxarılıb. Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. Dünyada ilk neftayırma zavodu və neft tankeri də Azərbaycanda istifadəyə verilib. 1900-cü ildə Azərbaycan neft hasilatına görə dünyada birinci olub və Bakı neft mərkəzi kimi tarixə düşüb. İkinci Dünya müharibəsindən Azərbaycan SSR-i neft və neft emalı məhsullarının 70 faizdən çoxunu təmin edirdi. Bu, o demək idi ki, Azərbaycan sənayesi sürətli addımlarla irəliləyir. Belə irəliləyişə təkan verən addımlardan biri də rayonlarda sənaye obyektlərinin tikilib istifadəyə verilməsi idi. Müharibədən sonra respublikamızda sənaye şəhərləri olan Mingəçevir və Sumqayıtın əsası qoyuldu. Həmin dövrdə Daşkəsəndə filizsənayesi, Gəncə və Sumqayıtda alüminium istehsalı, Qaradagda sement istehsalı müəssisələri fəaliyyətə başladı. Bakıda istehsal olunan sənaye məhsullarının sıyahısı üçünsə bir qəzet sayı da az olardı.

Müstəqillikdən sonra müharibə şəraitinin mövcudluğuna baxmayaraq, ölkənin hər yerində yeni istehsal sahələri yaradılıb, sənaye potensialını gücləndirmək üçün ardıcıl tədbirlər həyata keçirilib. Eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi hesabına ölkədə qeyri-neft sektorunun inkişafı sürətlə



nirdi. Çox keçmədi ki, sənayenin modernləşdirilməsi, onun innovasiyalar əsasında inkişafı və qeyri-neft sənayesinin şaxələndirilməsi əsas istiqamətlər kimi qəbul olundu və 2014-cü il "Sənaye ili" elan edildi. Qeyd edək ki, bu müasirlik və diqqət iqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafına xüsusi impuls verdi. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan müəssisələrin yaradılması nəticəsində istehsal məhsullarının çeşidi sürətlə artırdı. İndi müəssisələrimizdə orzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur. Bir çox sənaye məhsulları üzrə Azərbaycan həm özünü təmin edir, həm də onları xarici bazarlara çıxarır. Rəqabətə davamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markaların və qabaqcıl ixtiraların genişlənməsi üçün yeni imkanlar yaradır.

Son illərin nümunəsi olan sənaye parkları Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafını sürətləndirib. Bu zonalarda yerli və xarici investorlar üçün əlverişli şərait yaradılıb. Hazırda ölkə ərazisində 7 sənaye parkı (Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradag, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadi-

si İqtisadi Zonası") və Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərurda 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Adıçəkilən sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə, o cümlədən Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilyaya ixrac edilir. Son məlumatlara görə, sənaye zonalarında indiyədək ümumilikdə 11,1 milyard manatlıq məhsul istehsal edilib və onun 3,6 milyard manatlığı xarici bazarlarda satılıb.

Məlumdur ki, böyük zərfdən sonra işğaldan azad edilmiş ərazilərdə altı əsas - aqrar biznes, orzaq sənayesi, dağ-mədən sənayesi, "yaşıl enerji", nəqliyyat-logistika və turizm istiqamətlərində işə başlanılıb. Hazırda Qarabağın və Şorqi Zəngəzurd bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı, 200 hektar ərazidə isə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının əsas istiqamətləri kimi tikinti materiallarının istehsalı, kond təsərrüfatı məhsullarının qabaqcıl istehsalı, meyvə-tərəvəz konservləri, ot və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkil müəyyənlişdi-

ri. Cəbrayıl rayonu ərazisində yaradılan Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərə-kəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılıb.

Hər iki sənaye parkında işləmək istəyən şirkətlərin sayı kifayət qədərdir. Artıq onlardan rezident kimi qeydiyyat alınmışdır. Eyni zamanda dövlət hətərin parklarda infrastruktur sarıdan öhdəsinə düşən işləri sürətlə görür. Bir sözlə, çox çəkməyəcək bu sənaye zonaları istehsal etdikləri məhsullarla, göstərdikləri xidmətlərlə ölkə iqtisadiyyatına əlavə güc qatacaq.

Qeyri-neft sektorundakı müttərəqqi modellərdən biri də aqrarparklardır. Aqrarpark kond təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətlərini ehtada edən zənciri özündə ehtiva edən bir təsərrüfat sistemidir. Ölkə ərazisində 2014-cü ildən yaradılmağa başlayan aqrarparkların sayının tezliklə 51-ə çatacağı gözlənilir. Onlardan 46-sı artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. Həmin aqrarparkların yaradılmasına indiyədək sahibkarlar tərəfindən 1,5 milyard manatdan çox investisiya qoyulub. İnnovativ texnologiyaların təbiiqili nəticəsində aqrarparklarda hər hektara düşən orta məhsuldarlıq ölkə üzrə orta göstəricini təqribən 2 dəfə üstələyir. Aqrarparklar həm məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, həm də "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxışı təmin edir. Orzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik olan belə parkların yaradılması həmçinin yeni iş yerlərinin açılması baxımından səmərəlidir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

Bakı şəhəri, 26 yanvar 2024-cü il

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 2237 nömrəli Fərmanın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 780 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərslərin, dərslər vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak etmək;”

1.2. aşağıdakı məzmununda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul və yerləşməsi ilə bağlı

qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 958 (Cild I) ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərslərin, dərslər vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasında iştirak etmək;”

2.2. 4.10.6-cı yarımbənd “edilməsinə” sözüündən sonra “(bu Nümunəvi Nizamnamənin 4.10.6-1-ci yarımbəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmununda 4.10.6-1-ci yarımbənd əlavə edilsin:

“4.10.6-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul və yerləşməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir;”

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

Bakı şəhəri, 26 yanvar 2024-cü il

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 207 (Cild I) ilə təsdiq edilmiş “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “Nazirliyin” sözü “Nazirliyi” sözü ilə, “qurumlarının” sözü “qurumları” sözü ilə, “hüquqları” sözü “aşağıdakıları yerinə yetirir” sözləri ilə əvəz edilsin;

1.2. 3.10-cu bəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639 (Cild I) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 11-ci hissədə “orqanlara aşağıdakı hüquqlar verilir” sözləri “orqanlar aşağıdakıları həyata keçirirlər” sözləri ilə əvəz edilsin;

2.2. 11.1-ci bəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 748 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.4-cü bənddə “qanunvericiliklə nəzərdə tutulmuş qaydada” sözləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

3.2. 2.4-1-ci bəndin ikinci cümləsinə “vəzifəli şəxsi” sözlərindən sonra “xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamaların aparılması haqqında qərarın surətini və” sözləri əlavə edilsin;

3.3. 2.8-ci bənddə “sahibkarlıq subyektlində” sözləri “sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir” sözləri ilə əvəz edilsin;

3.4. 2.9-cü bənddə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 401 nömrəli və 4 noyabr tarixli 405 nömrəli qərarları) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.18.9-cu, 11.14.9-cu və 12.15.8-ci yarımbəndlərinə “xidməti vəsiqələri” sözlərindən sonra “(şəxsiyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilsin.

5. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı bəzi norma-

tiv aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1.1. 3.1.1.1-ci yarımbənd üzrə:

5.1.1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“yoxlamanın aparılması üçün xüsusi icazə sahibi və ya onun səlahiyyətli nümayəndəsi iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yere maneəsiz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və işçiləri yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmağa borcludurlar;”

5.1.1.2. üçüncü abzas “məlumatlar” sözündən sonra “(sənədlər)” sözü əlavə edilsin;

5.1.1.3. dördüncü abzas “xüsusi icazə sahibinə” sözlərindən sonra “(onun səlahiyyətli nümayəndəsinə)” sözləri əlavə edilsin;

5.1.1.4. aşağıdakı məzmununda beşinci abzas əlavə edilsin:

“Yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri və xüsusi icazə sahibləri olan sahibkarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər;”

5.2. həmin Qərarla təsdiq edilmiş “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.2. Xüsusi icazə sahibi və ya onun səlahiyyətli nümayəndəsi iş saatları ərzində müvafiq dövlət orqanlarının nümayəndələrinin nəzarət aparılan obyektinin yerləşdiyi yere maneəsiz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və ya işçiləri dövlət orqanlarının nümayəndələrinə nəzarətin aparılmasına şərait yaratmağa borcludurlar.”

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1246 (Cild I) ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Dövlət nəzarətini həyata keçirən Şüranın vəzifəli şəxsləri və subyektlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər;”

6.2. 3.2.1-3.2.4-cü yarımbəndlər və 3.3-cü bənd ləğv edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 465 (Cild I) ilə təsdiq edil-

miş “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 8-1-ci hissəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“Sahibkar analiz və ekspertizanın nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni analiz və ekspertizanın keçirilməsi halları və Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.2. 9-cu hissəyə “razılaşmadıqda” sözündən sonra “, yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin analiz və ekspertizanın nəticəsi ilə yeni analiz və ekspertizanın nəticəsi arasında ziddiyyət olduqda” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 831 (Cild I) ilə təsdiq edilmiş “Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 9-1-ci hissəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“Sahibkar ekspertizanın və diaqnostikanın nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni ekspertizanın və diaqnostikanın keçirilməsini tələb edə bilər;”

8.2. 10-cu hissəyə “razılaşmadıqda” sözündən sonra “, yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin ekspertizanın və diaqnostikanın nəticəsi ilə yeni ekspertizanın və diaqnostikanın nəticəsi arasında ziddiyyət olduqda” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1016 (Cild I) ilə təsdiq edilmiş “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.4.3-cü yarımbəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin;

9.2. aşağıdakı məzmununda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. Dövlət baytarlıq müfəttişi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq fəaliyyəti subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər;”

9.3. aşağıdakı məzmununda 2.13-1-ci bənd əlavə edilsin:

“2.13-1. Dövlət baytarlıq orqanlarının vəzifəli şəxsləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq fəaliyyəti subyektlərində həyata keçirdikləri nəzarət və yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.2-ci maddəsində nəzərdə tutulan qadağalara riayət etməlidirlər.”

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 569 (Cild I) ilə təsdiq edilmiş “Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərə-

findən əvəzinin ödənilməsi Qaydaları və müddətləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərini ödənilməsi, onların saxlanması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir;”

10.2. 2.3-cü və 2.6-cı bəndlər “sahibkara” sözündən sonra “və ya onun səlahiyyətli nümayəndəsinə” sözləri, “sifarişli poçt göndərişi vasitəsilə” sözlərindən sonra isə “sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvan” sözləri əlavə edilsin;

10.3. 2.9-cü bəndə “yoxlayıcı orqanın qərarlarından” sözlərindən sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 570 (Cild I) ilə təsdiq edilmiş “Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır;”

11.2. 2.3-cü bəndə aşağıdakı məzmununda üçüncü-altıncı cümlələr əlavə edilsin:

“Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama sualının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır;”

11.3. aşağıdakı məzmununda 2.11-1-ci bənd əlavə edilsin:

“2.11-1. Yoxlayıcı orqan yoxlama suallarının hazırlanması və onun qiymətləndirilməsi prosesinə müstəqil ekspertləri cəlb edə bilər;”

11.4. 3.6-cı bəndə “siyahısına” sözündən sonra “müvafiq qeydlərin daxil edilməsinə səlahiyyət-ləndirilmiş” sözləri əlavə edilsin və həmin bənddə “(yoxlamanın rəhbəri)” sözləri çıxarılсын;

11.5. həmin Qaydaya əlavə “Yoxlama suallarının Siyahısı”nda “bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı” sözləri “yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin və “Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər” adlı sütundan sonra “Əsaslanmış risklər” adlı sütun əlavə edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 742 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələblərin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 2.2.3-cü və 3.2.3-cü yarımbəndlərdə “və hüquqi ünvanı” sözləri “, hüquqi ünvanı, təsviri və s.” sözləri ilə əvəz edilsin;

12.2. 2.5-ci və 3.4-cü bəndlərin üçüncü cümlələrinə “sifarişli poçt” sözlərindən sonra “, müəssisə rəhbəri tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvan” sözləri əlavə edilsin;

12.3. 3.7-ci bəndə “ərzində” sözündən sonra “mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda” sözləri əlavə edilsin;

12.4. həmin Qaydanın 1, 3, 4 və 5 nömrəli əlavələrində “və hüquqi ünvanı” sözləri “, hüquqi ünvanı, təsviri və s.” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 74 (Cild I) ilə təsdiq edilmiş “Məhsul nümunələrinin götürülməsi Aktı”nda “sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “sahibkarın adı və ünvanı, habelə yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 75 (Cild I) ilə təsdiq edilmiş “Məhsulun tədqiqi (sınağı) barədə qərar”da “sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “sahibkarın adı və ünvanı, habelə yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231 (Cild I) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə “xidməti vəsiqəni” sözlərindən sonra “(şəxsiyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2151 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

16.1. 2.2.2-ci yarımbənddə “(onun müvafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “adı və ünvanı, habelə dövlət baytarlıq nəzarətində olan obyektə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin;

16.2. 3.2-ci bənddə “poçt vasitəsi ilə (bildirişlə)” sözləri “sifarişli poçt göndərişi vasitəsilə hüquqi və fiziki şəxsin qeydiyyat ünvanına, fiziki və hüquqi şəxs tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvan” sözləri ilə əvəz edilsin;

16.3. həmin Qaydanın 1 və 2 nömrəli əlavələrinə “yerləşdiyi və ya saxlanıldığı ünvan” sözlərindən sonra “, təsviri və s.” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Davamlı inkişaf, möhtəşəm quruculuq, böyük Zəfər

Xəzərin nəhəngi

Diqqət!

Bütün heyət üzvləri mövqelərə!
Yoxlamaları tamamlayın!
Arxa kəndirləri yığın!
Dəmir yolu körpüsünü qaldırın!
Ön kəndirləri alın!
Hərəkətə başlayırıq...
Teleqrafların hər ikisi 20 irəli!
Körpünü keçdik, kanala giriş...
Sükan 5 sağa, kurs 200 dərəcə...
Yolumuz açıq, səfərimiz uğurlu olsun...

...Dünyanın ən böyük gölünün nəhəng gəmi-bərəsi, mərhum akademik Zərifə xanım Əliyevanın adını daşıyan gəminiz Ələt Beynəlxalq Dəniz Ticarət Limanından Qazaxıstanın Kurk limanına doğru növbəti səfərinə çıxır...

Gəmi ilə uzaq səyahətimiz başlayır. Qarşıda mavi Xəzərdə Kurk limanına qədər dənizçilərin təbiriincə desək, 250 mil, yəni 463 kilometrlik yolumuz var.

Bəro ay işğının dəniz sinəsində açdığı qızıl rəngli çığırda yavaş-yavaş Xəzərin dərinliklərinə doğru hərəkət edir. Kənardan baxan insana elə gəlir ki, nəhəng gəmi sadəcə aram-aram sahiləndən uzaqlaşır. Əslində isə hər şey gördüyü kimi deyil...

Gəmi limandan təhlükəsiz ərazilərə çıxana qədər bir çox müxtəlif maneələri yerinə yetirir. Öncə yazılıqda süni qazılmış dərin kanalla yalnız onun üçün ayrılmış marşrut xətti ilə hərəkət edir, ardınca "təhlükəli rayonlar"dan (su altında kiçik və iri təciklər, batmış gəmilər, onların qalıqları olan ərazilər) dəqiqliklə keçib, digər gəmilərlə arasındakı məsafə fərqi saxlamaqla təhlükəsiz sulara çıxır. Bütün bu proseslər isə gəmi kapitanının verdiyi komanda və tapşırıqlar əsasında reallaşır.

Asan görünəndə, bu bir o qədər çətin və məsuliyyət, dəqiqlik tələb edən prosesdir. Əgər limandan təhlükəsiz sulara çıxış təxminən 7 saat çəkirsə, təsəvvür edin ki, gəmi hansı çətin prosedurlardan keçir.

Azərbaycanın istehsal etdiyi ilk "Ro-Pax" tipli gəmi-bərə

Gəminin "beyin mərkəzi" - kapitan körpüsündədir. Bura komandalardan verildiyi məkandır. Bütün avadanlıq müasir texnologiyalar əsasında qurulub.

Konarda dayanıb həm naviqasiya sistemlərinin necə işləməsinə, həm də kapitanın verdiyi qərarların matroslar tərəfindən necə yerinə yetirilməsinə müşahidə edirik. Mərkəzdə kapitan, onun baş köməkçisi, eləcə də kapitanın növbə köməkçiləri və komandaları icra edən matrosalar çalışır.

Yəqin ki, çoxlarınız ya canlı, ya da bədi və sənədlərdə əvvəlki dövrlərin gəmilərinin kapitan körpüsünü görmüsünüz. Orada diqqəti ilk çəkən şturval (gəminin dəirəvi böyük sükanı) olurdu. Artıq yeni əsrin modern gəmisində həmin şturval gözə dəymir. Əvvəlki gəmilərdə iki il ilə idarə edilən şturval, indi cəmi 3 barmaqla hərəkət etdirilə bilən kiçik avtomat mühərrik əvəzlənir. Gəminin bütün naviqasiya sistemi elektronlaşdırılıb. Onların hər biri müxtəlif funksiyaları yerinə yetirir.

Gəminin kapitanı ömrünün 30 ilini mavi sulara keçirən Əbuzar


"Zərifə Əliyeva" gəmişi dünyanın ən böyük gölünün ən müasir yük bərəsidir



Həsənovdur. O, gəminin "təhlükəli rayonlar"dan təhlükəsiz keçdiyi üçün matroslara komandaları çatdırır.

Yeri gəlmişkən, Bakı Gəmiqayırma Zavodunda inşa olunan "Zərifə Əliyeva" gəmi-bərəsi Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci il aprelin 28-də istismara verilib. Dəniz Nəqliyyatı Donanmasına məxsus bu gəmi-bərəyə Zərifə Əliyevanın adının verilməsi Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir.




Yeni bu gəmi Azərbaycanın özünün istehsal etdiyi ilk "Ro-Pax" tipli gəmi-bərədir. "Ro-Pax" tipli gəmilər həm sərnişin, həm də tərkibli yüklərin (dəmir yolu sistemləri, avtomobillər, digər göyərte yükləri) daşınmasını həyata keçirir. Daimi heyəti 30 nəfərdən ibarət 5 mərtəbəli unikal bərənin uzunluğu 154 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr, suya oturmuru isə 4,5 metrdir. 100 nəfər sərnişin, 56 sistem tipli vaqon və ya 46 yarımvaqon, həmçinin 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. Süreti 14 uzl (yəni saatda 14 dəniz mili) olan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin stabilizasiyasını təmin edən sistem, dartıcı lokomotivlər mövcuddur. Nadir dizayna malik gəmi yüksək texniki göstəricilərinə görə fərqlənir. Ən müasir naviqasiya sistemi ilə təchiz edilmiş gəmi yükötürmə qabiliyyətinə (4950 ton) görə hazırda Xəzərdə mövcud bərələrdən böyükdür.



3 ay suda, 3 ay quruda

Gəmi Neft Daşlarını keçib açıq dənizə çıxır. Kapitan yenə iş başındadır. Amma təhlükəsiz sulara olduğumuz üçün kapitan söhbətləşməyə də vaxt ayırır.

Kapitan Əbuzar Həsənov indiyədək Azərbaycanın müxtəlif təyinatlı gəmilərində çalışıb - matrosluqdan tutmuş kapitan vəzifəsinədək işləyib. 55 illik ömrünün 30 ilini mavi sulara xidmətə fəda edib. İşinin vurğunu, həm də peşəkardır. O deyir ki, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası - ADDA) məzunudur. "Bu gündənkə ölkəmizin müxtəlif gəmilərində xidmət etmişəm. İşimi, peşəmi sevirəm və hər gün daha həvəslə çalışıram. 3 ay dənizdə, 3 ay quruda olur. Açıqımı deyim, gəmidən ayrıldıqdan sonra qurudakı həyata çətinliklə adaptasiya oluram. Gəmiyə dönəndə sanki həyata yenidən qayıdaram. Uşaq vaxtımdan dənizə çox marağım var-



di. Matros kimi fəaliyyətə başlayanda arzuma çatmışdım. Bu gün Azərbaycanın özünü istehsal etdiyi nəhəng gəminin kapitanıyam. İndi məsuliyyətim daha böyükdür. Çünki gəminin heyətinin, daşınan yüklərin məsuliyyəti üzərindədir. Həm də mən Azərbaycan xalqının mərhəmət, şəfqət ünvanı kimi qəbul etdiyi mərhum akademikimiz Zərifə xanım Əliyevanın adını daşıyan gəminin kapitanıyam. Bu, həm şərəf, qürur, həm də böyük məsuliyyəti işdir.

Onu da deyim ki, bütün gəmilərimizin şəxsi heyətinin fəaliyyəti, sosial-psixoloji durumu hər zaman diqqətdə saxlanılır. Bizlərdə istənilən zaman hər cür dəstək göstərilir. Bu da bizi təbii ki, ruhlandırır və daha yaxşı, daha məsuliyyətli işləməyimiz üçün stimulyer yaradır.

Kapitan deyir ki, əvvəlki gəmilərlə müasir gəmilər arasında çox böyük fərq var. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sifarişləri ilə istehsal edilən "Ro-Pax" tipli iki gəmi - "Zərifə Əliyeva" və "Azərbaycan" bərələri tam müasir standartla-

ra uyğun elektron naviqasiya sistemləri ilə təchiz olunublar. Gəmidə bütün cihazlar elektronlaşdırılıb. Burada ən mühüm olan Gerokompas (gəminin təyinatlı hərəkət kursunu göstərən cihazdır), GPS (bərənin bütün koordinatlarının yazıldığı sistemdir), Naftex (gəmiyə gələn hava haqqında məlumatı qəbul edir), Ballast sistemi (gəminin tarazlığını təmin edir), Exalot (gəminin sualtı hissəsindən dənizin dibinə qədər olan məsafəni göstərən avadanlıqdır), eləcə də Qlobal Dəniz Fələkət və Əmniyyətli Rabitə Sistemi olan QDFÖRS var. Yəni bu sistemlərin köməyi ilə gəmi hər hansısa bir qəza və ya fələkətə uğrayanda digər gəmilərə məlumat ötürmək olur.

GPS sistemi ilə gəmiyə Bakıdan nəzarət edilir. Yeni gəmi Xəzərin harasında olur olsun hərəkəti, manevri Bakıdan izlənilir.

QDFÖRS ilə dünyanın bütün sularında olan gəmilərlə rabitə əlaqəsi yaratmaq mümkündür. Gəmi beynəlxalq dərəcəli A1, A2, A3 kateqoriyalı bərədir. Yeni Şimal Buz-

lu okeandan (bu okeanda üzən gəmilər A4 kateqoriyalıdır) başqa istənilən su sahəsində üzmək qabiliyyətinə malikdir.

Gəminin təyinatlı olduğu kimi, "qara qutusu" var. Bütün məlumatlar, komandalara, alınan telefonqrammalar, yəni yazılı göndərilən və qəbul edilən, şifahi səsəndirilən bütün komandalara qeydə alınır.

Əgər buradakı elektron avadanlıqlarda hansısa problem yaranarsa, kapitan dərhal təhlükəsiz idarəetməyə keçir. Ballast sistemi (gəminin tarazlığını təmin edir), Exalot (gəminin sualtı hissəsindən dənizin dibinə qədər olan məsafəni göstərən avadanlıqdır), eləcə də Qlobal Dəniz Fələkət və Əmniyyətli Rabitə Sistemi olan QDFÖRS var. Yəni bu sistemlərin köməyi ilə gəmi hər hansısa bir qəza və ya fələkətə uğrayanda digər gəmilərə məlumat ötürmək olur.

QDFÖRS ilə dünyanın bütün sularında olan gəmilərlə rabitə əlaqəsi yaratmaq mümkündür. Gəmi beynəlxalq dərəcəli A1, A2, A3 kateqoriyalı bərədir. Yeni Şimal Buz-

lu okeandan (bu okeanda üzən gəmilər A4 kateqoriyalıdır) başqa istənilən su sahəsində üzmək qabiliyyətinə malikdir.

Gəminin təyinatlı olduğu kimi, "qara qutusu" var. Bütün məlumatlar, komandalara, alınan telefonqrammalar, yəni yazılı göndərilən və qəbul edilən, şifahi səsəndirilən bütün komandalara qeydə alınır.

Əgər buradakı elektron avadanlıqlarda hansısa problem yaranarsa, kapitan dərhal təhlükəsiz idarəetməyə keçir. Ballast sistemi (gəminin tarazlığını təmin edir), Exalot (gəminin sualtı hissəsindən dənizin dibinə qədər olan məsafəni göstərən avadanlıqdır), eləcə də Qlobal Dəniz Fələkət və Əmniyyətli Rabitə Sistemi olan QDFÖRS var. Yəni bu sistemlərin köməyi ilə gəmi hər hansısa bir qəza və ya fələkətə uğrayanda digər gəmilərə məlumat ötürmək olur.

QDFÖRS ilə dünyanın bütün sularında olan gəmilərlə rabitə əlaqəsi yaratmaq mümkündür. Gəmi beynəlxalq dərəcəli A1, A2, A3 kateqoriyalı bərədir. Yeni Şimal Buz-

lu okeandan (bu okeanda üzən gəmilər A4 kateqoriyalıdır) başqa istənilən su sahəsində üzmək qabiliyyətinə malikdir.

Gəminin təyinatlı olduğu kimi, "qara qutusu" var. Bütün məlumatlar, komandalara, alınan telefonqrammalar, yəni yazılı göndərilən və qəbul edilən, şifahi səsəndirilən bütün komandalara qeydə alınır.

Əgər buradakı elektron avadanlıqlarda hansısa problem yaranarsa, kapitan dərhal təhlükəsiz idarəetməyə keçir. Ballast sistemi (gəminin tarazlığını təmin edir), Exalot (gəminin sualtı hissəsindən dənizin dibinə qədər olan məsafəni göstərən avadanlıqdır), eləcə də Qlobal Dəniz Fələkət və Əmniyyətli Rabitə Sistemi olan QDFÖRS var. Yəni bu sistemlərin köməyi ilə gəmi hər hansısa bir qəza və ya fələkətə uğrayanda digər gəmilərə məlumat ötürmək olur.

dadır. 25 illik dənizçilik təcrübəsinə sahib olan kapitanın böyük köməkçisi öncə gəminin yüklənmə və boşaldılma prosesindən söz açır. Gəmi limana çatan kimi göyərte komandası vəzifəsini yerinə yetirməyə başlayır. Gəminin yüklənmə, boşaldılması təxminən 6-8 saat çəkir. Əsas vaxt aparən sənədlərin düzgün yoxlanma prosesidir.

Yüklərin aşağı göyərteyə endirilməsi üçün uzunluğu 25 metr, qaldırma ağırlığı 188 ton olan liftdən istifadə edilir. Lift bir dəfəyə 2 cüt təkərli yükü/TIR götürə bilər. Aşağı göyərteyə 16, yuxarı göyərteyə isə 46 vaqon yerləşir.

Budəfəki səfərdə gəminin yükü 36 TIR, 9 minik avtomobili, 12 ədəd göyərte yükü, 2 ədəd qoşqudan ibarətdir. Yüknün ümumi həcmi 1118 tondur.

Gəmidə heyət üzvlərindən əlavə 39 sərnişin də var. Hər bir heyət üzvü üçün bir nəfərlik ayrıca kuyuta mövcuddur. 100 nəfər sərnişin üçün isə 2 və 4 çaypayılı otaqlar var. Heyət üzvlərinin əsas vaxt keçirməsi və idmanla məşğul olmaları üçün otaqlar da mövcuddur. Bundan başqa, gəmidə həkim, müayinə otaqları, pilot otağı, heyət və sərnişinlər üçün ayrıca yeməkxanalar var.

Gün ərzində həm heyətə, həm də sərnişinlərə 4 dəfə yemək verilir. Kapitan köməkçisi deyir ki, gəmi səfərə çıxarkən 10 günlük ərzaq tədarikü gördülür. Çünki külləkdan asılı olaraq səfər 7-10 gün də çəke bilər.

Zərifə Əliyeva guşəsi, helikopter meydanı, xilasedici qayıqlar

Gəmidə 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizi əks etdirən Zəfər guşəsi və akademik Zərifə xanım Əliyevanın elmi xəzirlərini, qazandığı uğurları, insanlara xeyirxah münasibəti, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyəti ni əks etdirən guşa yaradılıb. Guşədə akademik M.İ. Averbax adına mükafatın ilk qadın laureatı olan Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb. Sərnişinlər hər iki guşəni maraqla izləyirlər.

Göyərteyə çıxırıq. Burada bir neçə xilasedici qayıq və helikopter meydanı mövcuddur. Əgər təsədüfən heyət üzvlərindən kimsə xəsarət alarsa və ya sərnişinlərdən zədələnən, qəfləten halı pisləşən olarsa, dərhal ona ilkin tibbi yardım göstərilir. Əgər xəstənin vəziyyəti ağır olarsa, kapitan bu bərədə baş idarəyə məlumat verir və helikopter yardımına gəlir. Xilasedici qayıqlar, salları isə gəmidəki bütün şəxsi heyəti təxliyə etmək imkanlarına malikdir. Gəmi tam sərnişinlə dolu olarsa, heyət üzvləri ilə birlikdə bərədə 130 nəfər olur. "Təxliyə xilasedici salı" adlandırılan 2 qayıqın isə hər biri 101 nəfər tutur. Bu, həm də onun üçündür ki, gəmi hər hansısa qəzaya uğramış başqa bir bərənin, tankerin də şəxsi heyətinin təxliyəsinə yardım edə bilsin. Bundan əlavə, gəmidə hər biri 12 nəfər tutan 2 ədəd sürətli kiçik xilasedici qayıq da var.


Kapitan körpüsünə geri dönürük. Əbuzar Həsənov bu illər ərzində mavi sulara rastlaşdığı ən maraqlı və həyəcanlı anlardan danışır...

(Ardı var)

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Bakı-Qazaxıstan-Bakı





AZERBAIJAN COP29

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası



Azərbaycan həm də COP29-a hazırlaşır

Məlumdur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) dünyanın ən mötəbər beynəlxalq qurumlarından biridir və ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından heç də geri qalmır. O səbəbdən COP-un sessiyalarına ənənəvi olaraq hər il bir ölkə başçılıq edir.

Bu ilin noyabrında isə Azərbaycan bu mötəbər tədbirin ev sahibi olacaq. COP29-un yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan artıq hazırlığa başlayıb. Yeri gəlmişkən qeyd edək ki, COP29 ölkəmizdə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçiriləcək. Bununla Azərbaycan yaxın bir neçə onilliyə hesablanmış "yaşıl siyasət"ni nümayiş etdirmək üçün əlverişli imkan qazanacaq. Ona görə də deyə bilərik ki, COP29-a evsahibliyi Azərbaycanın ekologiya sahəsində qazandığı uğurların dünyaya gətirilməsi baxımından əlverişli bir fürsətdir. Çünki "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritet istiqamətidir.

Xəbər verdiyi kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolu-nun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev açaraq, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edildiyini bildirdi.

Xatırladaq ki, "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetində



qarşıya qoyulmuş tapşırıqların icrasını məqsədi ilə son illər iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları həyata keçirilir. Bu məqsədlə hazırlanmış qanun layihəsində biznes subyektləri ilə fikir mübadiləsinin aparılması üçün ictimai müzakirələr nəzərdə tutulur. "Yaşıl enerji" sahəsində dövlət tərəfindən son zamanlar reallaşmış layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri artır. Bu məsələlərə də toxunan Samir Nuriyev Azərbaycanın 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan edildiyini xatırladı. Bildirdi ki, "Yaşıl dünya naminə həmrəylik ili"nin elan olunması ölkəmizin ətraf mühitin mühafizəsi sahəsində apardığı məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğundan xəbər verir.

Sudan səmərəli istifadə, təkrar emal, bu sahələrdə innovativ texnolo-

giyaların tətbiqi, ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədi ilə həyata keçirilən yaşıladdırma işləri, işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində görülən tədbirlər bütövlükdə COP29-un Azərbaycanda keçirilməsinə zəmin yaradan amillərdəndir. Azərbaycanın bərpaulunan enerji mənbələrindən geniş istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. Enerji mənbələrinin bu şəkildə şaxələndirilməsi ilə daha davamlı və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı təcrübələrinə nail olmaq mümkündür. Bununla yanaşı, Qarabağın "sıfır netto emissiya" prinsipləri əsasında yenidən qurulması layihəsi və su idarəçiliyində "yaşıl enerji"dən istifadə etməklə Azərbaycan regionu inkişafına liderlik edə bilər. Çünki bizim suvarma üçün günəş və külək enerjisindən istifadə etmək, ənənəvi enerji mənbələrindən asılılığımızı minimuma endirmək, ətraf mühitə təsiri azaltmaqda dünyada qabaqcıl olmaq imkanımız var.

Qeyd edək ki, bununla bağlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası özünün nəzərdə tutulan milli səviyyədə müəyyən olunmuş töhfələrində global iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə dəstək kimi 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdür. Bu barədə də danışan Samir Nuriyev Azərbaycanın ətraf mühitin qorunması və global iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Administrasiya rəhbərinin fikirlərinə əsasən deyə bilərik ki, Azərbaycanda iqlim dəyişmələrinə qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edilməsi, dünyada irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan COP29-un Bakıda keçirilməsi ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın daha bir göstəricisidir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu təyin edilib

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində məlumat verilib.

N.Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, beynəlxalq təşkilatlarda, idman və telekommunikasiya sahəsində 15 illik iş təcrübəsindən sonra parlamentlərarası əlaqələr və Ailə, qadın və



uşaq məsələləri komitələrinin üzvü olan Nigar Arpadarai, həmçinin Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. O, Milli Məclisin deputatı seçilənə qədər 2016-cı ildən "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri və Formula-1 Azərbaycan Qran-Prisinin rəsmi sözcüsü olub. N.Arpadarai Azərbaycan Milli Antidoping Agentliyinin Müşahidə Şurasının sədri vəzifəsini icra edir. O, Bakı Dövlət Universitetində Hüquq və Beynəlxalq Münasibətlər üzrə bakalavr və magistr dərəcələri alıb.

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un "X" sosial səhifəsində (https://x.com/cop29_az/status/1752019931091091503?s=46) məlumat verilib.

Qeyd edək ki, Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.



Həmçinin o, 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini.

BMT-nin növbəti iqlim sessiyasının Bakıda keçirilməsinə qərar verilməsi təsadüfi seçim deyil

Bu, Azərbaycanın iqlim dəyişikliklərinin qarşısının alınması sahəsindəki fəaliyyətinə verilən yüksək qiymətdir

Ötən il "2018-2023-cü illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas inkişaf istiqamətləri üzrə Yol xəritəsi" ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsi baxımından yekun il olmuşdur. Bu dövr ərzində Azərbaycan-Rusiya iqtisadi-ticarət münasibətlərinin sabit dinamikası təmin edilmiş, iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 2017-ci ilə nisbətən iki dəfədən çox artaraq 4,3 milyard dolları üstələmişdir.



Bundan başqa, 2023-cü ildə Azərbaycanla Rusiya arasında ümumi yük daşımaqlarının həcmi 2017-ci ilə nisbətən 87, o cümlədən tranzit yüklərin həcmi təxminən 4 dəfə artmışdır. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzərindən yük daşımaqlarında da 2017-ci ilə nisbətən 44 faiz artım qeydə alınmışdır.

Bu barədə AZƏRTAC-a müsahibəsində danışan Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Vahid Hacıyev bu barədə bildirdi: "Bu istiqamətdə böyük layihələr həyata keçirilməkdədir. Cəbrayılda günəş stansiyaları tikiləcək. Biz tikintidən danışırsaq, bütün inzibati binalarımız növbəti kəndlərin tikintisində "yaşıl enerji"dən istifadə edəcək. Ağal kəndinin enerji təminatı bərpaulunan enerji vasitəsilə aparılır. Ümumilikdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasına innovativ yanaşmalar tətbiq olunacaq".

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Azərbaycan global ekoloji tədbiri əliboş qarşılamayacaq

"Yaşıl dünya naminə həmrəylik" ili ölkə ərazisində 5 milyon ağac əkiləcək

Söz yox ki, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən olacaq. Dövlətlərin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından heç də geri qalmayan bu tədbirə evsahibliyi etmək üçün Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsi isə növbəti dəfə ölkəmizə göstərilən yüksək etimad və hörmətdir.

Bu həm də xüsusilə Böyük Zəfərdən sonra yaranmış reallığı həzm etməyən bəzi Qərb dövlətlərinin Azərbaycanın əleyhinə apardıqları hər cür qaralama kampaniyalarına qarşı beynəlxalq müstəvidə verilmiş tutarlı cavabdır. Əslində Azərbaycan hələ işğal illərində də ən müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etmişdir. Özü də bu zaman təşkilat işləri cəhətdən elə bir standartlar qoymuşdur ki, digər ölkələr onunla ayaqlaşmağa çətinlik çəkdiqlərini özləri etiraf etmişlər.

Beynəlxalq iqlim məsələlərinin, ekoloji problemlərin müzakirə olunacağı COP29-un ünvanı olan Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik" ili elan edilməsi ölkəmizin global tədbirlərə necə ciddi yanaşdığını növbəti sübutdur. Bu il çərçivəsində Qarabağ və Şərqi Zəngəzurdakı böyük layihələr həyata keçiriləcəyini deyən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov işçi qrupunun Zəngilanda keçirilən iclasında fikirlərini belə səsləndirib: "Növbəti əlamətdar hadisə bu ilin ölkə başçısının müvafiq sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsidir. Bu da bizim üzümizdə böyük məsuliyyət qoyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir çox addımyetmə qurumlarla birgə bununla bağlı tədbirlər planı hazırlayıb. Həmin tədbirlər planında ölkə miqyasında, eləcə də Qarabağ və Şərqi Zəngəzurdakı həyata keçiriləcək böyük layihələr yer alıb".

Vüqar Kərimov onu da nəzərə çatdırıb ki, planda nəzərdə tutulan layihələrdən biri



"Yaşıl dünya naminə həmrəylik" ilində 5 milyon ağac əkilməlidir. Nazir müavini həmin ağacların 3 milyondan çoxunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilməsi nəzərdə tutulub. İndiyə qədər işğaldan azad edilmiş 8 şəhərin baş planı hazırlanıb. 2022-ci ilin 19 iyul tarixindən bugüncədə 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağal, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabukondlari) 1134 ailo (4516 nəfər) qayıdıb. Sadalanan işlər həyata keçirilərkən Qarabağ və Şərqi Zəngəzurun "yaşıl

zona" elan edilməsi də diqqətdən kənar qalmır. İstər yeni tikililər, istərsə də bərpə işləri ilə yanaşı, yeni yaşilliklər salınır, meşələr genişləndirilir. Bunlardan əlavə, məlum olduğu kimi, bu ərazilər "yaşıl enerji" zonası elan olunub və həmin istiqamətdə intensiv işlər görülür. İşçi qrupu adıçəkənil iclasında iştrak edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bu barədə bildirdi: "Bu istiqamətdə böyük layihələr həyata keçirilməkdədir. Cəbrayılda günəş stansiyaları tikiləcək. Biz tikintidən danışırsaq, bütün inzibati binalarımız növbəti kəndlərin tikintisində "yaşıl enerji"dən istifadə edəcək. Ağal kəndinin enerji təminatı bərpaulunan enerji vasitəsilə aparılır. Ümumilikdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasına innovativ yanaşmalar tətbiq olunacaq".

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"



Füzuliyə qayıdan sakinlərin sayı 2000 nəfərə yaxınlaşıb



İşğal dövründə ermənilər tərəfindən dağıdılıb vıran qoyulan torpaqlarımız sürətlə bərpa edilir. Ötən üç ilin ən böyük həqiqətlərindən biri də budur ki, güclü iqtisadiyyata malik olan dövlətimiz postmüharibə dövründə qarşıya qoyduğu bütün məqsədləri, xüsusilə də Böyük Qayıdış proqramının icrasını uğurla reallaşdırmaq iqtidarındadır.

Artıq azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur və bu istiqamətdə işlər sürətlə davam etdirilir. 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurdə 140 min nəfərin məskunlaşması nəzərdə tutulur.

Bugünə qədər 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağal köndünə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış köndünə, 408 ailə (1555 nəfər) Laçın şəhərinə, 527 ailə (1969 nəfər) Füzuli şəhərinə, 203 ailə (783 nəfər) Laçın rayonunun Zabux

kəndinə qayıdıb. Ümumilikdə isə 1333 ailə - 5268 nəfər əzəli yurduna qovuşub.

Daha 27 ailənin yurd nisgili bitdi

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzür iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünyə növbəti köç karvanı Bakı şəhərinin Qarabağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə (115 nəfər) köçürülüb. Bununla Füzuli şəhərinin sakinlərinin sayı 1969-a çatıb.

Füzuli sakinləri vaxtilə yaşadıkları ərazilərdə, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşaçaqlar. Şəhərdə vətəndaşlarımızın

rahat və təhlükəsiz yaşaması üçün hər bir şərait yaradılıb, təhsil müəssisələri, xəstəxana, idman, mədəniyyət və sağlamlıq mərkəzləri tikilib. Baş plana əsasən, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Yaşayış ərazilərinin sıxlığının müəyyənöləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, onların işlə təmin olunması üçün də müvafiq tədbirlər görülüb.

İşğaldan azad olunmuş torpaqlarda həyat yenidən qurulur

Ötən üç il suverenliyimizin tam bərpası, həmçinin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə yadda qalıb. Uzun illərdir torpaqlarından didərgin salınan keçmiş məcburi köçkünlər mərhələli olaraq doğma yurdlarına köçürlər. Bu yerlərdə həyat yenidən öz axarına qayıdır, sakinlər fərhə və qürurla ömürlərinin yeni sahifəsinə başlayırlar.

Görülən uğurlu işlərin və dövlətimizə olan inamın nəticəsidir ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya əsasən, vətəndaşlarımızın əksəriyyəti əzəli yurdlarına geri qayıtmaq arzusundadırlar. Təsəffü deyil ki, azad olunmuş şəhər və kəndlərimizə qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Xalqımızın bu güvəninin səbəbkarları isə qüdrətli dövlətimiz və yenilməz ordumuzdur.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

ABŞ vətəndaş müharibəsi astanasındadır

Ştatlar Bayden hakimiyyətinə qarşı mübarizəyə başlayır



ABŞ-də vətəndaş müharibəsi təhlükəsi gətdikdə güclənir. Görünməsi "Take Our Border Back" ("Sərhədimizi qaytarıq") avtomobil karvanı ölkənin cənub sərhədinə doğru hərəkət edir. Silahlı könüllülərdən ibarət karvan ölkənin şərq sahilindəki Virjiniya-Biq şəhərindən Meksika ilə sərhəd yaxınlığındakı İql-Pass keçidinə qədər ölkənin yarısını da yürüş edəcək.

Avtoyürüş iştirakçıları Arizona, Kaliforniya və Texasda mitinqlər keçirəcək və qeyd edilir ki, şəxsi silahlı olan hər kəs onlara qoşula bilər. Etirazçılar bununla Vaşinqtonun və şəxson Prezident Baydenin diqqətini sərhəddəki fəlakətli vəziyyətə cəlb etmək istəyirlər.

Sadə amerikalılar sərhədin tamamilə bağlanmasını və bütün qeyri-qanunlu mühacirlərin dərhal deportasiya olunmasını tələb edirlər. Vaşinqton isə bu məsələdə tam acizlik nümayiş etdirir.

2023-cü maliyyə ilində (2022-ci ilin oktyabrından 2023-cü ilin sentyabrına qədər) ölkənin sərhəd patrulu ABŞ-Meksika sərhədini keçməyə cəhd edən rekord sayda - 2,476 milyon qanunsuz miqrant qeydə alıb. Ötən ilin dekabr ayında Meksikadan ABŞ-nin cənub sərhədinə 225 min miqrant gəlib ki, bu da 2000-ci ildən bəri ən yüksək aylıq göstəricidir.

Keçmiş prokuror və respublikaçı Qreq Abbottun başçılıq etdiyi Texas hökuməti miqrant böhranını təkbəşinə həll etməyə çalışıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qanunsuz mühacirləri həbs etməyə icazə verilib. Milli Qvardiyaçılar sərhəddə tikanlı məftillər çəkiblər.

Qubernatorun iradəsindən çəkinən Bayden yanvarın 22-də Abbottun qərarından Ali Məhkəməyə şikayət verib və gözlənilmədən məhkəmə qanunsuz miqrant-

ların tərəfini tutaraq Texas hakimiyyətinə sərhədi bağlamağı qadağan edib. Bundan sonra ABŞ hökuməti Texas Milli Qvardiyasına sərhəddən tikanlı məftilləri çıxarmasını əmr edib.

Lakin Abbott ştatın miqrantlardan özünü müdafiə etmək üçün konstitusiyaya hüququnu saxladığını bildirərək federal təlimata əməl etməkdən boyun qaçırdı. Qubernator Meksika ilə sərhəddə daha çox tikanlı məftilləri yerləşdirməyə söz verib və Milli Qvardiya qüvvələrini sərhəddə çəkib (ABŞ-də o, federal hakimiyyət orqanlarına deyil, hər bir qubernatora təbdir). Eyni zamanda bir neçə ştatın qubernatorları federal mərkəzlə münafiqədə Texas hakimiyyətini dəstəkləyərək ora qoşun göndərib.

Bu arada, 25 respublikaçı qubernator Abbottu dəstəkləyən birgə bəyanat yayaraq, onu "Amerika vətəndaşlarını ölkəyə sızan qeyri-qanuni mühacirlərdən, narkotiklərdən və terrorçulardan qoruduğuna" görə tənqid edib.

"The Spectator" nəşri cənub ştatında ki hadisələrə artıq "kiçik vətəndaş müharibəsi" kimi xarakterizə edib.

Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin isə respublikaçı (cənub) və demokratik (şimal) ştatları "milli boşanmaya" çağırıb. Bu, əslində 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı olduğu kimi ölkənin parçalanması deməkdir.

Trump Baydenə ciddi ittihamlar səsləndirib

ABŞ-nin keçmiş prezidenti və növbəti seçkilərdə namizəd Donald Tramp İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə ilə hücumdan sonra sort açıqlama verib.

"The Telegraph" qəzeti yazır ki, Donald Tramp əsas rəqibi, hazırkı ABŞ prezidenti Baydenə qarşı ciddi ittihamlar səsləndirib. O, Baydenin hərəkətləri səbəbindən bəşəriyyətin III Dünya Müharibəsinin astanasında olduğunu bildirib.

Amerika prezidentini tənqid atəşinə tutan Tramp İordaniyadakı ABŞ bazasına ekstremistlərin hücumuna görə prezident administrasiyasını ittiham edib. Eyni zamanda o, hücumun arxasında İranın dayandığını iddia edib: "ABŞ-yə qarşı bu həyasız hücum Co Baydenin zəifliyi və məğlubiyyətinin daha bir dəhşətli və faciəli nəticəsidir. Üç il əvvəl İran zəif idi".

Trampın sözlərinə görə, əgər o, prezident qalsaydı, yaraqlıların Amerika hərbi bazasına hücum etməyə cəsarəti olmazdı. O xatırladı ki, Ağ Evin rəhbəri kimi ABŞ-nin İranla "nüvə sazişini" ləğv edib və Tehrana qarşı yenidən iqtisadi sanksiyalar tətbiq edib. Tramp həmçinin deyib ki, onun prezidentliyi dövründə Rusiya-Ukrayna hərbi münaqişəsi və HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücumu kimi global əhəmiyyətli hərbi qarşıdurmalar baş verə bilməzdi.

İran Xarici İşlər Nazirliyi ölkənin İordaniyadakı ABŞ hərbi bazasına hücum təşkil edən yaraqlılarla əlaqələri ilə bağlı ittihamların əsassız olduğunu bildirib.

"Tasnim" xəbər agentliyinin yanvarın 29-da verdiyi məlumata görə, İranın xarici işlər naziri Nasir Kənanı bəyanat yayaraq, ölkənin İordaniyadakı Amerika hərbi bazasına hücumda iştirakını təkzib edib. İran Xarici İşlər Nazirliyi hücumu həyata keçirən silahlıların İran hakimiyyətinin əmrlərinə tabe olmadığını bildirib.

Xatırladaq ki, ABŞ-nin İordaniyadakı bazasına hücum nəticəsində 3 əsgər həlak olub, 34 nəfər yaralanıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərbaycan Mətbuatçısı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan kimyəvi məhsulların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 07 fevral 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, hazırda Günəş ləkələrinin sayı azalıb. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. 10 MeV-dən çox enerji yüklü proton seli yanvarın 22-də və 28-də yüksələrək S1 səviyyəli radiasiya qasırğası baş verib. Hazırda Günəş küləyinin sürəti normaldır (392 km/san).



Yanvarın 29-dan fevralın 4-dək C sinif alışımanın baş verməsi ehtimalı 95

faiz, M (R1-R2) sinif alışımanın baş verməsi ehtimalı 25 faiz, X (R3) sinif alışımanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin mənfə qütblü tac döləklərdən çıxan yüksək sürətli zərəciklərin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Famil İsmayilova anası

ŞƏFİQƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Rəhman Salmanlı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimliyə anası

MƏSMƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Əli, Rafiq və Mehman Hüseynovlar, Ələvsət Əliyev, İlham İbrahimov, Rza İsmayilov və İlham Həsənov Milli Məclisin deputatı Sabir Rüstəmxaşlıya və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxaşlıya əzizləri

ŞAHİN SƏDULLAH OĞLU ŞAŞQAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Əli, Mobil, Mehman, Rafiq, Hacı Müşfiq və Nail Hüseynovlar, Ələvsət Əliyev, İlham və Tural İbrahimovlar, İlham Həsənov, Rza, Müstəqim, Mircəfər və Mircəlil İsmayilovlar Cavanşir Mustafayevə əzizi

SAMİR SABİR OĞLU MƏMMƏDOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimliyə anası

MƏSMƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi institutun direktoru akademik Teymur Kərimliyə anası

MƏSMƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Ağamirzə Dünayamalıyev, Samir və Elmar Məmmədovlar, Ramiz Saraçlı, Cavanşir Mustafayev, Məhəmməd Quliyev və Məhəmməd Rəfiyev Milli Məclisin deputatı Sabir Rüstəmxaşlıya və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxaşlıya əzizləri

ŞAHİN SƏDULLAH OĞLU ŞAŞQAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Ağamirzə Dünayamalıyev, Samir və Elmar Məmmədovlar, Ramiz Saraçlı, Məhəmməd Quliyev və Məhəmməd Rəfiyev Cavanşir Mustafayevə əzizi

SAMİR SABİR OĞLU MƏMMƏDOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajjan-news.az
az.reklam@mail.ru



www.azerbajjan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi
dövlət qəzeti

Tiraj 3826
Sifariş 197

Qiyəti 60 qəpik